

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Hərəkət

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 123 (5354) 14 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin organı. Qiyməti 40 qəpik

48 il öncə başlanan milli intibah



4

Akif Şəfiyev - 46 ilini
sərhəd müdafiəsi
işinə hasr etmiş
general-major



5

Zakir Həsənov:
"Soyqu mənə zəng
etdi ki..."



16

Naxçıvan idmancıları
yarım ilda 462 medal
qazanıblar



Türkmenistan və Azərbaycan arasındaki münasibətlər fəal inkişaf edir

Prezident İlham Əliyev Türkmenistanın Azərbaycanda yeni təyin olunmuş səfiri etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Türkmenistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, səfir Mekan İşanquliyev fəxri qaroval dəstəsinin qarşısından keçdi. Mekan İşanquliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə səhbat etdi.

Dövlətimizin başçısı qardaş türkmən və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğuladı. Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın və Türkmenistanın dövlətlərarası əlaqələri fəal şəkildə möhkəmləndirdiklərini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan tərəfi əlaqələrimiz siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyev səfiri fəaliyyətində uğurlar arzuladı və ümidi var olduğunu bildirdi ki, Mekan İşanquliyev diplomatik fəaliyyəti dövründə ölkələrimizin bir-birinə daha da yaxınlaşması və əlaqələrin bütün istiqamətlərdə inkişafi işinə öz töhfəsini verəcək.

Səfir Mekan İşanquliyev Prezident İlham Əliyevi Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhemmədovun salamlarını çatdırıldı.



O, səfir təyin olunduğu vəzifəde qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi. Xalqlarımız arasında tarixən mehriban qonşuluq əlaqələrinin mövcud olduğunu deyən Mekan İşanquliyev siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirməsi üçün bütün lazımi potensialın olduğunu vurğuladı. Səfir qeyd etdi ki, nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqaməti-

dir. Ölkələrimizin coğrafi yerləşməsinin bu işə xidmət etdiyini deyən səfir bildirdi ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib. Mekan İşanquliyev ölkələrimizin müvafiq qurumları arasında beynəlxalq əməkdaşlıq məsələlərinin fəal müzakirə olunduğunu bildirdi. Səfir vurğuladı ki, əməkdaşlığın fəallaşdırılması üçün əsas amil Türkmenistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdir. Sentyabrın 17-də Türkmenistanda Asiya Oyunlarının açılacağı deyən səfir Türkmenistan

Prezidentinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirdə iştirakını sebirsizliklə gözlədiklərini dedi.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin fəal inkişaf etdiyini deyərək, yüksək səviyyədə görüşlərin əlaqələrimizi möhkəmləndirməsində önəmini qeyd etdi və bildirdi ki, ölkələrimizin müvafiq qurumları, o cümlədən dövlət və özel şirkətlərin bu səviyyəsine uyğun olmalıdır. Dövlətimizin başçısı Türkme-

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə inşaat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Abdulla oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Nuri Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqədüdünə verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona Fransanın milli bayramı münasibətlə təbrik məktubu ünvanlayıb. SIA xəbər verir ki, məktubda deyilir: "Biz zəngin ənənələrə malik Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Məmənunuqla qeyd etmək istədim ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik tarixi ərzində ikitərəfli münasibətlərimiz yeni məzmun kəsb edib, dinamik inkişaf yolu keçib. Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz müvəffəqiyyətə inkişaf edir və genişlənir. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə səylər göstərəcəyik. Biz, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması, işğal nəticəsində qacqın və məcburi köçkü vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvusuna qayıtməsi üçün Dağlıq Qarabağ münaqışəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədəletli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidi bəsləyirik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dəst Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

nistanda Asiya Oyunlarının keçirilməsi münasibətlə təbriklərini çatdırıldı.

Prezident İlham Əliyev səfiri gələcək fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı Türkmenistana Prezidentinin salamlarına görə minnədarlığını bildirdi, onunda salamlarını Qurbanqulu Berdiməhemmədova çatdırmağı xahiş etdi.

Azərbaycanın Memarı və Qurucusu Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın dinamik inkişafı, aparılan məqsədyönlü, daxili və xarici siyaseti bugünkü möhtəşəm uğurların təməlini qoydu. Xalqına, vətənənə sonsuz sədəqəti, məhəbbəti, uzaqqorənliliyi, xeyr-xahlığı, düşünürümüş və gərgin fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sinqlarından çıxaraq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisine nail olmuşdur. Bu gün Onun Azərbaycana rəhbərlik etdiyi dövrü vərəqlədkən Ulu Öndər Heydər Əliyev zəkasını, düşüncəsini, müdriklərini, böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız və xalqımız üçün məsilsiz xidmətlər göstərdiyinin şahidi olur. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın

48 il öncə başlanan milli intibah

Əliyevin 1983-cü ildə SSRI Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilmesi Onun Azərbaycan sehiyyəsinə olan nəzaretini daha da artırdı. Həmin dövrlə bağlı Ulu Öndər Heydər Əliyev belə deyirdi: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim sehiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmışım və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovet İttifaqının Moskvada yerləşən en böyük, en mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Menim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cerrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səyərim olmuşdur. Mən bu gün böyük



rifahının yüksəlməsinə yönəldilmiş prosesinə start verildi. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geride qalmış ve yalnız xammal menbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməye müvəffəq oldu. Kənd tesərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliliyələr edildi.

Ötən əsrin 60-ci illerinin sonu, 70-ci illerin əvvəlləri, Dahi Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk ayıldan başlayaraq, Azərbaycanda böyük carnanma müşahidə olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrən sosial sahələrin, o cümlədən, sehiyyənin də inkişaf dövrü başladı. Həyatını ölkəmizin yüksəlşinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndər Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim tələyülü məsələ kimi yanaşır, sehiyyəni cəmiyyət və dövlət həyatında en mühüm sahə kimi qiymətləndirərək deyirdi: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini ehət edən sahədir. Onun üçün zeruri tedbirər görülüb və gələcəkdə də görülecekdir".

Görkəmli dövlət xadimi Heydər

məmənnuniyyətə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın sehiyyəsinə maraqlı, qayğıını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".

XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci ildə sovet imperiyasının süqutu uğraması nəticəsində, digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına görətib çıxaraqcadı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsində kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyllərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qəçiləz edirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gelən Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən və tehdidlərdən xilas etdi. Xalqın tarixinə iz salan 1993-cü il 15 iyun Azərbaycanın ictimai-siyasi, mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - Ümummilli Lider Heydər Əliyevin ha-

kimiyətə qayğısı ilə Azərbaycanda yeni tarixi dövrün əsası qoyuldu. Onun ölkə rəhbərliyinə qayğılarından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi stratejiyinə və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq, demokratik keçid yoluna qədəm qoyuldu.

Müsər dövrümüzdə Ulu Öndər Heydər Əliyev ənənələri yaşayır və sehiyyədə görülən işlər, əldə olunan uğurlar Ümummilli Liderin məqsədli siyasetinin nəticəsidir. Heydər

əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq, iqtisadiyyatın inkişafi sehiyyədə də görülen işlərin də böyük vüsetle davam etdirilməsinə imkan yaratmışdır. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev həyata keçirdiyi siyaset nəticəsində, ölkə sehiyyəsi yeni inkişaf mərhəlesinə qədəm qoyub. Son illər Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan veren müasir tibb infrastrukturunun yaradılması Prezident Cənab İlham Əliyevin diqqət merkezindədir. Müxtəlif aspektlərdən sehiyyədə aparılan uğrulu islahatlar əhalini sa-

baycan Prezidenti İlham Əliyev tərəfindən sehiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 600-dən çox sehiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl sehiyyə ocaqlarından geri qalmır, hətta mübəaliğesiz desək, onları üstləyir.

Bu gün reallıqlara söykənib, qətiyyətə deyə bilerik ki, Azərbaycan sehiyyəsinin inkişafı en yüksək səviyyədedir və ölkəmizde keyfiyyətli və səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar mövcuddur. Bütün bunlar Ümummilli Lider

ləmlığını təminatına, onun tam şəkilidə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədən son illər sehiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığıni prioritet məsələ kimi daim diqqət merkezində saxlaşdırıb, son illerde ölkə bündəsindən sehiyyəye ayrılan xərclər 11 dəfədən çox artıb. "Biz artan iqtisadi imkanlarımızı, ill növbədə, sosial sahələrin inkişafına, o cümlədən, sehiyyənin problemlərinin həlliinə yönəltməliyik" - deyən Azə-

Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilen siyaset sayesində reallaşır. Cənab Prezidentin vurguladığı kimi: "Heydər Əliyev siyaseti bu gün Azərbaycanda yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidár arasındaki birləşmə möhkəmdir, sarsılmazdır".

Nəzakət ƏLƏDDİNQIZI



ABŞ səfiri Moskva Dövlət Universitetinin Bakı filialının qonağı olub

Müdürlük təhsil ocağının rektoru, akademik Nergiz Paşayevanın iyulun 12-də ABŞ-in Azərbaycan Respublikasındaki fəvqələdə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşü olub. Filialdan AZERTAC-a bildiriblər ki, rektor akademik Nergiz Paşayeva universitetin fəaliyyəti, fakültə və ixtisaslar, həmçinin burada yaradılmış tədris laboratoriyaları haqqında qonağa ətraflı məlumat verib, Filialın gələcək inkişafı və yaxın illərdə əməkdaşlıq perspektivlərinin genişləndirməsi ilə bağlı məsələləri müzakirə edib.

Görüşdə Filialın nüfuzlu xarici universitetlərə hazırlı əlaqələri və gələcək planları ilə bağlı, o cümlədən Böyük Britaniyanın Oksford Universiteti ilə əməkdaşlıq məsələlərinə toxunulub. Akademik Nergiz Paşayeva 2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşunaslıq Elmi Mərkəzinin fəaliyyəti haqqında danışub.

Qeyd olunub ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Azərbaycanın mədəniyyəti və tarixi əməkdaşlığı və əhəmiyyətli elmi-tədqiqat layihələri həyata keçirir, müxtəlif beynəlxalq elmi konfranslar və seminarlar təşkil edir.

Akademik Nergiz Paşayeva Oksford Universitetinin Bərdədə qazıntılar aparan alim və mütəxəssislərindən ibaret arxeoloji ekspedisiyanın fəaliyyəti haqqında səfirə ətraflı məlumat verib.

Bu il iyunun 5-də Londonda Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşunaslıq Elmi Mərkəzinin şərqşünas-alim Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami" ("The Great Azerbaijani Poet, Nizami") kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasiminin keçirildiyini diqqətən çatdırıb M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru həmin kitabın bir nüsxəsini qonağa təqdim edib. Səfir Robert Sekuta akademik Nergiz Paşayevaya təşəkkür edərək bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin fəaliyyəti və orada görülən işlər onda böyük maraq doğurub.

Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətini bundan sonra da diqqətdə saxlayacağını vurğulayan səfir, bu Mərkəzin gələcəkdə daha böyük layihələr həyata keçirəcəyinə əmin olduğunu deyib və akademik Nergiz Paşayevaya uğurlar arzulayıb.

Sonra görüş iştirakçıları daha bir uğurlu başlangıç və layihə haqqında söhbət açıblar. Akademik Nergiz Paşayeva bu yaxınlarda Böyük Britaniyada yaradılmış və rəsmi qeydiyyatdan keçmiş "Britaniya Fondu" haqqında da səfir R.Sekutaya məlumat verib.

Səfir Robert Sekuta İngiltərədə yeni yaradılmış "Britaniya Fondu"nun Azərbaycanı və Qafqaz bölgəsini hərəkəflə öyrənməkdə mühüm vasitəyə çevriləcəyinə ümidi var olduğunu deyib və bu cür qurumların, xüsusilə də humanitar sahədəki əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasında önemli rolu qeyd edib.

Görüşün sonunda səfir Robert Sekuta akademik Nergiz Paşayevaya səmimi görüşə, maraqlı söhbətə və aparılan fikir mübadiləsinə görə təşəkkür edərək deyib ki, Azərbaycan ile Amerika Birleşmiş Ştatları arasında bir çox sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir və genişlənir. Səfir Filialda görünlən işləri yüksək qiymətləndirib, gələcəkde ABŞ-in elm və təhsil strukturlarının Moskva Dövlət Universitetinin Bakı filialı ilə six əməkdaşlıqla maraqlı olacaqlarına əminliyini bildirib. MDU-nun Bakı filialının rektoru akademik Nergiz Paşayeva da rəhbəri olduğu ali təhsil ocağına gəldiyinə, gələcək əməkdaşlıqla maraqlı olduğuna və Filialın ünvanına söylədiyi xoş sözlərə görə səfir Robert Sekutaya minnətdarlığını bildirib.

Malayziyanın nüfuzlu BERNAMA agentliyində Ermenistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kədinin mülki əhalisinin iricəpli silahlardan atəşə tutulması nəticəsində Azərbaycan vətəndaşlarının qələ yetirilməsi ilə bağlı məqalə yerləşdirilib. "Ermenistanın hərbi təxribatı beynəlxalq humanitar hüququ pozur" adlı məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin bəyanatları öz əksini tapıb.

Yazida iyulun 4-de Ermenistan silahlı qüvvələrinin temas nöqtəsindəki son təxribatlarından danışılır. Qeyd edilir ki, Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində ailelər 23 ildir evlərinin 3 kilometrliyində yerləşmiş Ermenistan mövqelərindən açılan artilleriya atəşlərinin altında yaşayırlar. Məqalədə, həmçinin bildirilir ki, Ermenistan tərəfi Alxanlı kədinin atəş tu-

Akif Şəfiyev - 46 ilini sərhəd müdafiəsi işinə həsr etmiş general-major

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb



Dünen Dövlət Sərhəd Xidmətinin Aparatında general-major Akif Şəfiyevin silahlı qüvvələrin ehtiyatına buraxılması münasibatlı təntənəli mərasim keçirilib. DSX-nin mətbuat mərkəzindən "SƏS" qəzetinə daxil olan məlumatə görə, mərasimdə Dövlət Həmni səsləndikdən sonra həyatının 46 ilini sərhəd müdafiəsi işinə həsr etmiş general-major Akif Şəfiyevin silahlı qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani Cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.



3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini və xatirə hediyəsini general-major Akif Şəfiyevə təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev onu təbrik edərək, müsteqil Azərbaycanın sərhəd müdafiəsinin formallaşmasında inkişafında, gənc sərhədçi nəşlinin hazırlanmasında səmərəli fəaliyyətinə görə təşəkkür edib.

Tədbirdə çıxış edən general-major Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyüne, ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani Cənab İlham Əliyevə minnətdarlıq edib, mənalı sərhədçi heyəti yaşıdagına görə özünü xoşbəxt hesab etdiyini, bundan sonra da ölkəmizin tərəqqisi və inkişafı namine əlindən gələni əsirgəməyəcəyini bildirib.

RÖVŞƏN

BERNAMA agentliyi: "Ermenistanın hərbi təxribatı beynəlxalq humanitar hüququ pozur"



tulması faktını təsdiqləyib. Azərbaycan Müdafiə Nazirliyinə istinadən, məqalədə Alxanlı kəndində her hansı atəş məntəqəsini olmadığı bildirilir. Yazida Alxanlı kəndi haqqında et-

rafı məlumat verilərək bildirilir ki, bu kənd Ermenistan qoşunları tərəfindən 1993-cü ilin avqustunda işğal olunub, qısa müddət sonra 1994-cü ilin yanvarında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Hazırda Alxanlı kəndi temas nöqtəsindən 3 kilometr məsafədə yerləşir. Son 25 ilde qarşı tərəfin mövqeləri dəyişməyib və bu kəndin əhalisi münaqişənin nöticələrindən əziyyət çekməkdə davam edir. Məqalədə Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermenistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faiziñin işğal edilməsi, 1 milyondan çox azərbaycanlıının öz ata-baba yurdlarında qəçin və məcburi köküne çevrilmesi barədə malayızıyalı oxuculara ətraflı məlumat da verilir.

Zakir Həsənov: "Şoyqu mənə zəng etdi ki..."

SİA Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun RIA Novosti informasiya agentliyinə müsahibəsini təqdim edir:

- Son zamanlar Dağlıq Qarabağdakı təmas xəttində bir nəçər incident baş verib. Artıq ekspertlər Azərbaycanla Ermənistən arasında yeni ciddi gərginlik barədə danışmağa başlayıblar...

- Mülki insanların həlak olduğu Füzuli rayonunun Alxanlı kəndində, son incidentin baş verdiyi yerdə oldum. Bu kənd cəbhədən təxminən üç kilometr aralı məsafədə yerləşir. Özlərinə bərəət qazandırmaq üçün ermənilər deyirlər ki, orada bizim hansıa bölmələrimiz yerləşir. Lakin bölmələr sadəcə olaraq kükçədə qərar tuta bilməzler, onlara infrastruktur lazımdır ki, o da orada yoxdur.

Buna heç ehtiyac da yoxdur. Qoşunların yerləşmə taktikasına və müdafiənin təşkili sisteminə görə bu kəndin heç bir hərbi əhəmiyyəti yoxdur. Buna baxmayaraq, kənd hədəfə alınaraq SPQ-9 tankəleyhinə dəzgahlı qumbaraatandan atəş tutulub. Bu silahdan, əsasən tank ve zirehli texnika ilə mübarizə aparmaq üçün istifadə olunur, lakin onun qəlpəli mərmiləri də var. Daha sonra isə minaataqlardan da iki dəfə atəş açılıb. Əminəm ki, bu, əvvəlcədən planlaşdırılmış bir cinayətdir. Bu müdəddətde orada intensiv atışma olmamışdır. Eyni zamanda bu hadisədən bir neçə gün əvvəl rayon üzərində ermənilər məxsus keşfiyyat pilotsuz uçuş aparıcı müşahidə edilmişdir. Ermənilər görürdülər ki, bu, dinc əhalisi olan adı bir kənddir. Lakin iki gün keçəndən sonra oraya zərbə endirdilər. Bu cinayətdir!

- Əgər bu təxribat idisə, bəs onun mənası nə idi?

- Biz bilirik onlar nəyə güvənlərlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla Ermənistən qurumun digər ölkələrinin də öz təxribatlarının əsirinə çevrilir. Onlar yaxşı bilirlər ki, eger heç kəs vəziyyətə qarışmasa, o zaman heç üç gün belə tab gətirə bilməyəcəklər. 2016-ci ilin aprelində artıq bu baş verdi. Əgər bizi o vaxt dəyandırmasayıdlar, müqavimet artıq qırılacaqdı. Düşmənin uzun illər ərzində qurduğu müdafiə xəttini biz 40 dəqiqə ərzində yardımıq.

- O zaman Qarabağ müharibəsinin artıq yenidən alovlanmasından danışmağa başlamışdılar...

- Elemdir, ən böyük qarşıdurma 2016-ci ilin aprelində baş verdi. Onun da sebəbi mülki əhalinin atəşə tutulması oldu. O zaman, aprelin 1-de Ermənistən tərəfinin Tərtər rayonuna endirdiyi artilleriya zərəbsi nəticəsində bütün bir aile avtomobilin içində həlak olmuşdu.

Təbii ki, mənə bu barədə məruna etdilər. Bu təxminən saat on - on bir radələrindən baş vermişdir. Və bu atəş nöqtələri yüksəklilikdə yerləşdirildən bütün kəndi və ətraf əraziləri hədəfə ala bildiyi üçün düşmənin atəş nöqtələrinin yaşayış məntəqələrindən uzaqlaşdırılaraq geri atılması üçün tədbir görülməsinə göstəriş verdim. Bu göstəriş tammiq-



yaslı müharibənin başlanılması tapşırığı deyildi.

Bunu icra etmek üçün ordumuzun təxminən 15-20 faiz qüvvəsi cəlb olunmuşdu. Mən hətta mərkəzi tabelikdə olan ehtiyat qüvvələrini və artilleriyanı belə cəbhəyə göndərdim. Ermənistən silahlı qüvvələrini yaşayış məntəqələrimizdən geriye ataraq Ordumuz bu tapşırığı yerine yetirdi. Ermənistən buna ele reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün silahlı qüvvələrini cəlb etdilər. Yerevandan ehtiyat qüvvələri də cəbhəyə göndərildi. Üç gün onlar bizim mövqelərə hücum etdilər. Amma artıq ikinci günü Rusiyanın müvafiq qurumlarını vasitəciliyinə cəlb etdilər.

Məsələn, Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu mənə zəng etdi. O dedi ki, "bu iş" dayandırmaq lazımdır, ölkə rəhbərliyi bu barədə danışacaq. Həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov bizim Baş Qərargah rəsimə zəng etdi.

Sonra məlum oldu ki, Ermənistən tərəfi bununla vaxt udmaq, yenidən qruplaşaraq zərəbə endirmek isteyirdi. Lakin bu da alınmadı. Prinsip etibarı ilə qarşıya qoymuşuz vəzifəni yerinə yetirdik - cəbhədə böyük əməliyyat-taktiki əhəmiyyəti olan iki strateji yüksəkliyi azad etdik. Bunlar Cəbrayıl istiqamətində olan Ləletəpə və Talış yüksəklikləridir.

Ümumilikdə qeyd edim ki, son illər ərzində Ermənistən-Azərbaycan qoşunlarının qarşıdurma xəttində gərginlik getdikcə artır. Yegana səbəb Azərbaycan torpaqlarının işgalidir. Geridə qalanı isə onun nəticəsidir. İşğal olunmuş ərazilər azad olunmur, danışıqlar heç bir nəticə vermır. Təbii ki, qoşunların qarşıdurma xəttində vəziyyət gərginləşir, hərdən isə lokal döyüş əməliyyatlarına keçir ki, bu da normal haldır. Nə qədər ki, iki düşmən ordu bir-birinə qarşı dayanır, bu baş verəcəkdir. Lakin zərəbə məqsədönlü şəkildə mülki əhaliyə endirilirse, bu artıq cinayətdir.

- Münəqişə nə qədər davam edəcək?

- İqtisadi, demoqrafik və hərbi potensialına görə Ermənistən Azərbaycanla bəhsə gire bilməz. Azərbaycan ister iqtisadi, ister demoqrafik, isterse də hərbi cəhətdən hər il güclənir. Baxmayaraq ki, hazırda bütün dünyada böhran yaşanır, hansıki bizdən də yan keçməmişdir, lakin o bize ciddi zərər vurmamışdır. Ən azından mən, bir müdafiə naziri kimi, ordunun maliyyələşdiril-

məsi maraqlandırıb ki, o da keçən il artmışdır.

Bu il 17-20 faiz rəqəmi səsləndirilib. Odur ki, Prezident, Ali Baş Komandan başda olmaqla Azərbaycan rəhbərliyi ordunun güclənməsinə, onun ən yeni silahlarla təchiz edilməsinə böyük diqqət yetirir. Biz keyfiyyətə yeni səviyyəyə keçmişik. Son illər ərzində ordunun modernləşdirilməsi və gücləndirilməsi barədə tapşırıq qoymuşdu.

- Siz hesab edirsınız ki, Qarabağ məsələsi hərb yolu ilə həll ediləcək?

- Mən siyasetçi deyiləm. Bizim ölkə məsələnin sülh yolu ilə həllinə tərəfdarız. Lakin bu o demək deyil ki, danışıqlar sonsuz olmalıdır, onlar onsuz da həddən artıq uzanıb. Danışıqlar xatirinə danışıqlar heç kimə lazım deyil.

Bir ətrafa baxın. Beynəlxalq qanunlar artıq işləmir, hamı güce istinad edir. Təbii ki, biz buna reaksiya verməliyik. Lakin bir daha təkrar edirəm ki, mən siyasetçi deyiləm, hərbiyəm.

- Onda hərbi məsələlərə qayıdag. 2010-cu ilin əvvəlində Azərbaycan ilə Rusiya arasındakı bağlanan böyük müqavilə hazırla nə yerdədir. O vaxtlar səhər ümumilikdə dəyəri 5 milyard dollar olan 100 ədəd T-90 tanklarının, 100 ədəd PDM-3 zirehli texnikasının, ÖAQ 2 C19M1 "Msta-S", YARS "Smerç" Azərbaycana tədarükü və bir çox digər məsələlərdən gedirdi. Bu məbləğ Azərbaycan tərəfindən ödənilib və texnika alınır?

- Bu müqavilə demək olar ki, 90% icra olunub. Biz ödənişi etmişik. Xırda hissəsi qalıb. Sizin sadələdiqlərinizin hamısı artıq çıxdan Azərbaycandadır və uğurla tətbiq olunur.

Yeri gəlmışən, 2016-ci ilin aprelində, o cümlədən bu silahların hesabına uğur əldə etdik. Bütün bunlar bizim mənimsədiyimiz və istifade etdiyimiz müasir silahlardır.

- Başa hansısa bir yeni silah növləri Sizi maraqlandırır?

- Maraqlandırır, lakin bu barədə mən danışmayacağam.

- Rusiyanın Suriyadakı əməliyyatı Azərbaycanın ehtiyac duyduğu hərbi texnika nümunələrini Sizə nümayiş etdirdim?

- Biz hər zaman vəziyyəti tehlil edir və ən yaxşısını seçirik. Bizim Rusiya ilə hərbi-texniki sahədə çox yaxşı eməkdaşlığımız var. Biz Rusiya Federasiyاسindan ən son silah növləri alırıq. Əsas diqqəti silahların manevriliyilə, güclü zərəbə endirmək və dəha dəqiq vurmaq kimi xüsusiyyətlərinə yönəldirik. Təfərrüata varmaq istəmərem.

Ümumilikdə isə, bütün dünyada uğurla və ya eksinə, uğursuzluqla nəticələnən və problemləri üzə çıxaran hərbi münəqişələrin öyrənilməsi üzrə hərbçilərdə qəbul olunmuş bir

təcrübə var. Təbii ki, biz Rusiya Federasiyاسının Suriyada keçirilən hərbi əməliyyatlardakı təcrübəsinə öyrənirik. Mütəxəssislərlə təcrübə mübadiləsi aparırıq. Biz dəfələrle Rusiya Federasiyاسının Müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışq. Və bizim müvafiq komandanlar da səhərləşiblərlə. Sağ olunsu Rusiya tərəfi ki, bize material təqdim edib.

Biz bunu öz bölgemizə uyğunlaşdırırıq. İndi hər şey çox tez inkişaf edir. Deyək ki, 4 il əvvəl pilotluz üçüş aparatlarına nadir hallarda rast gəlmək olurdu, indi isə ən aşağı rütbeli komandır də onsu keçinmir.

- Zamanında Rusiya Federasiyası baş nazirinin müavini Dmitriy Rogozin deyirdi ki, Azərbaycan An-124 "Ruslan" hərbi nəqliyyat təyyarəsinin əldə edilməsində maraqlıdır. Bu məsələdə irəliləyişlər var?

- Hörmətli cənab Rogozin Azərbaycanın böyük dostudur. Biz onuna əməkdaşlıq etməkdən razıyıq.

- An-124 "Ruslan" hərbi nəqliyyat təyyarəsi Azərbaycanın nəyinə gərəkdir, axı məsafələr elə də böyük deyil?

- Niye ki. Bizim blokada da olan Naxçıvanımız var. Bu, ona görə deyil ki, biz oraya silah-sursat daşıyıraq. Xeyr, məsələn, bu əhalinin ərzaqla, lazımi ləvazimatlarla təmin edilməsi üçün lazımdır. Biz həmçinin digər ölkələrdən də hərbi texnika alıraq, onları daşımaq lazımdır. Bizim Əfqanistanda kontingentimiz var. Hərbi-nəqliyyat aviasiyası istenilən silahlı qüvvələrin vacib tərkib hissəsidir.

Və qeyd edim ki, hərbi satınalmaqlardan başqa texnikaya qulluq və ehtiyat hissələri məsəlesi hər zaman daşıyıraq. Xeyr, məsələn, bu əhalinin ərzaqla, lazımi ləvazimatlarla təmin edilməsi üçün lazımdır. Biz həmçinin digər ölkələrdən də hərbi texnika alıraq, onları daşımaq lazımdır. Bizim Əfqanistanda kontingentimiz var. Hərbi-nəqliyyat aviasiyası istenilən silahlı qüvvələrin vacib tərkib hissəsidir.

Bundan əlavə, biz Rusiya ilə Xəzər Dənizində terrorizmə mübarizə, xilasətmə fealiyyətlərini məşq etdirən təlim keçirmışik. Bu normaldır, silahlı qüvvələrin integrasiyası, təcrübə mübadiləsi həyata keçirilir. Dost münasibətləri qurulur. Rusiya hərbi mütəxəssislərimiz təhsilində köməyi xüsusi olaraq qeyd etmək istərdim. Rusyanın hərbi təhsil müəssisələrində Azərbaycanın təhsilindən təhsil olunmaq istəyir.

Bundan əlavə, biz Rusiya ilə Xəzər Dənizində terrorizmə mübarizə, xilasətmə fealiyyətlərini məşq etdirən təlim keçirmışik. Bu normaldır, silahlı qüvvələrin integrasiyası, təcrübə mübadiləsi həyata keçirilir. Dost münasibətləri qurulur. Rusiya hərbi mütəxəssislərimiz təhsilində köməyi xüsusi olaraq qeyd etmək istərdim. Rusyanın hərbi təhsil müəssisələrində Azərbaycanın təhsilindən təhsil olunmaq istəyir.

ketlər sayca düşmən rakətlərindən 50 dəfə çoxdur. Dediym sözlərə görə tam məsuliyyət daşıyıram. Əger onlar bu rakətləri tətbiq etmək fikrində düşsələr, Ermənistən infrastukturuna və hərbi obyektlərinə endiriləcək cavab zərbəsi necə olacağını təsəvvür edin? Dünyada qoşunların tətbiq edilməsi taktikasının bir neçə növü var. Bəlli, "İskəndər" yaxşı rakətdir. Lakin bir sıra sual ortaya çıxır. Bu o rakətlərin hansı növdür, texniki vəziyyəti necədir, həmin rakətləri kim idarə edir və nəhayət ən əsası onu tətbiq etmək iqtidarından olacaqlarını?

Hərbi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırlıq. Düzdür, Sizə haqqında yuxarıda behs etdiyim rakətləri Rusiyanın almasa da, onlar keyfiyyətə geri qalmır. Və Sizə deyim ki, biz artıq vəziyyəti modeləsdirmişik və döyüş atışları da keçirmışik. Nəticə əladır! Bu gün biz əminliklə deyə bilərik ki, yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi havadan endirilən rakət hücumundan qoruya bilərik.

- Azərbaycan Müdafiə Nazirliyinin planında yaxın gələcəkdə rusiyalı həmkarları ilə birgə təlimlərin və tədbirlərin keçirilməsi var mı?

- Var. Biz artıq üç ildir ki, Beynəlxalq ordu oyunlarında iştirak edirik. Bu, çox yüksək vəziyyədə təşkil olunan tədbirdir. Biz tank batalyonunda iştirak etmişik, bizim komanda "Xəzər Kuboku"nda kifayət qədər yüksək yer tutub. Artıq bu il bu yarış Azərbaycanda keçiriləcək. Əger əvvəller bu oyunlarda Rusiya, Azərbaycan və Qazaxistan iştirak edirdi, bu il iştirakçılarının sayı artacaq. Oyunlara həmçinin Türkiyə və İran da maraqlıdır. Axi bu ənənəvi təcrübədir, əvvəlcə müşahidəçi, sonra isə iştirakçı qismində bir çox ölkələr yarışlarda təmsil olunmaq istəyirlər.

Bundan əlavə, biz Rusiya ilə Xəzər Dənizində terrorizmə mübarizə, xilasətmə fealiyyətlərini məşq etdirən təlim keçirmışik. Bu normaldır, silahlı qüvvələrin integrasiyası, təcrübə mübadiləsi həyata keçirilir. Dost münasibətləri qurulur. Rusiya hərbi mütəxəssislərimiz təhsilində köməyi xüsusi olaraq qeyd etmək istərdim. Rusyanın hərbi təhsil müəssisələrində Azərbaycanın təhsilindən təhsil olunmaq istəyir.

- Siz ordu oyunları haqqında danışdırın. Bəs təlimlər necə? Bu il birləşdən isə keçirmək planlaşdırılıbmı?

- Yox.

- Bu nə ilə bağlıdır? Axı Siz özünüz dediniz ki, bu terrorizmə qarşı mübarizədə birgə fəaliyyətə kömək edir?

- Bu il Rusiya tərəfindən belə planlar yoxdur. Prinsipə eger belə bir dəvət olarsa biz hazırlıq.

Zakir Həsənov: "Şoyqu mənə zəng etdi ki..."

SIA Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun RIA Novosti informasiya agentliyinə müsahibəsini təqdim edir:

Əvvəli Səh. 5

- Azərbaycan təşkilatçı kimi çıxış edə bilərmi?

- Haqqında danışdığımız elə bu hərbi oyunlarda birlikdə çıxış edəcəyik. Amma indi hamının işi çoxdur. Bizim öz cəbhəmiz var, Rusiya Federasiyasının isə öz. Bizim təlimlər əsasən cəbhədə və döyük şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyət keçirilir.

Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlıq misilsizdir. Təhsildən təməs silahlıların modernlaşdırılmasına qədər.

- Hərbi texniki sahədə əməkdaşlıq barədə müqavilə imzalanması planlaşdırılır mı? Belarus, Qazaxıstan və Qırğızıstanla bu cür müqavilələr mövcuddur. Bu müqavilələrlə Rusiya istehsalı olan silahların alınması və mütəxəssislərin öyrədilməsində həmin ölkələrə ciddi üstünlükler verir...

- Orada başqa amillər mövcuddur. Biz Rusiya silahlarını dünya qiymətlərinə uyğun alırıq. Amma sizin sadaladığınız ölkələr KTMT-nin üzvüdür. Mənim bildiyim qədər onlar silahları Rusyanın daxili qiymətlərinə əsasən alırlar. Bizim dövlətlərarası hərbi-texniki əməkdaşlıq müqaviləmiz var, ölkələrarası komissiya da yaradılıb. Azərbaycan tərəfindən bu komissiyaya Baş Nazirin birinci müavini Yaqub Əyyubov, Rusiya tərəfindən isə Baş Nazirin müavini Dimitri Roqozin rəhbərlik edir. Bu komissiya ilə bir neçə dəfə toplanaraq hərbi-texniki əməkdaşlığın istiqamətlərini müəyyən edir. Bu iclaslarda ortaya çıxan məsələlər işgüzər qaydada həll edilir. Bu isə cari iş prosesidir. İstənilən halda qarşıya problemlər çıxır. Satan təref baha satmaq, alan təref isə ucuz qiymətə və daha yaxşısını almaq isteyir. Mən bunu obraklı şəkildə, bizim komissiyaya aid etməden deyirəm. Təbii ki, cari məsələlər həll edilir. Bugünkü günə Azərbaycan və Rusiya arasındaki müqavilədə nəzərdə tutulmuş silahların Azərbaycana getirilmesi 90 faiz yerine yetirilib.

Biz indi, artıq eləve olaraq bəzi silah nümunələrini öyrənirik, sifariş veririk və sınaqdan keçiririk. Silah alınması çoxşaxəli məsə-



Istanbulda terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində geniş miqyaslı anti-terror əməliyyatı keçirir. Neticədə terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanılıb. İstanbul valisi Vasip Şahin məsələ ilə bağlı açıqlamasında bildirib ki, həbs olunanlardan biri İstanbulun Beşiktaş stadionunun yaxınlığında terroru təşkil edən şəxsdir. Saxlanılanlardan digər isə şəhərin Vəzniçilər ərazisində törədilmiş terror aktlarını təşkil etmekdə şübhəli bilinir.

ledir. Bir tərəfdən şablondan uzaq olmalı, digər tərəfdən isə müxtəliflik texnikaya qulluqda problemlərə səbəb olur. Bu çox mürəkkəb məsələdir.

- Bu yaxınlarda Astanada Suriyadaxili danışqların növbəti mərhələsi keçirildi və bu ölkədə deeskalaşıya zonaları haqqında məsələ də müzakirə olundu. Rusyanın xüsusi nümayəndəsi cənab Lavrentyevin sözlərinə görə, Rusiya bəzi MDB ölkələrinə həmin zonalarda atəşkəs rejimini riayət edilməsinə nəzarət prosesində iştirak etməyi təklif edib. Azərbaycana belə müraciət olunubmu?

- Siz zəhmət olmasa Müdafiə Nazirliyinə aid sual verin. Mən Müdafiə Nazirliyinə cavabdehəm.

- Sualı başqa cür qoyaq. Suriyada deeskalaşıya zonalarında atəşkəs rejimini riayət edilməsinə nəzarət etməyə Azərbaycan ordusu hazırlırmı?

- Azərbaycan ordusunun döyük hazırlığı yüksək səviyyədədir. O, döyük təcrübəsinə malikdir. 30 ilə yaxın bir müddədə döyükən orduunu təsəvvür edin. Bəli, bəzən gərginlik azalır, bəzən isə artır. Ancaq ordu səngərləddir. Mən bunu sırf nəzəri cəhətdən Azərbaycan Ordusunun imkanlarını qeyd etmək üçün diqqətinizə çatdırıram. Lakin onun harada və nə edəcəyi artıq siyasi məsələdir. Mən siyasetçi deyiləm və heç vaxt siyasetlə məşğıl olmamışam. Amma Azərbaycan ordusunu istənilən tapşırığı yerinə yetirməyə qadirdim. Mən, Müdafiə naziri kimi döyük hazırlığı sahibiyətini yüksək qiymətləndirirəm. Və bu tək mənim fikrim deyil.

- Cənab nazir, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə üçtərəflı təlimləri artıq bir növ əmənəcə çəvəlib. Bu istiqamətdə planlar necədir? Planlar bağlı hər hansı bir konkret müddət varmı?

- Konkret müddətlər barədə danışmaq hələ tezdir. Çünkü bu və ya digər ölkədə gözlənilməyən hadisələr baş verir. Azərbaycan, Türkiye və Gürcüstan Silahlı Qüvvələrinin qarşılıqlı əlaqələrini nəzərdə tutan birgə sənəd hazırlanır. Bu sənəd birgə təlimlərin keçirilməsini de nəzərdə tutur.

Bele ki, Türkiye ilə Hərbi Hava Qüvvələri, xüsusi təyinatlı qoşunlar, motopiyada və tank bölmələri səviyyəsində birgə təlimlər artıq keçirilir. Eyni zamanda Gürcüstanın da iştirakı ilə üçtərəflə formatda "Eternity" komanda qərargah təlimləri də keçirilir.

Müdafiə nazirlərinin Batumidə keçirilən son görüşündə biz razılaşdıq ki, Gürcüstanı da Türkiye ilə birgə keçirilən təlimlərə dəvet edək. İyun ayında Türkiye ilə keçirilən birgə təlimlərdə, o cümlədən Gürcüstan silahlı qüvvələrinin nümayəndələri də iştirak edirdilər.

Söhbətimizin sonunda mən xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusyanın Silahlı Qüvvələrini etibarlı strateji tərəfdar kimi görür və gelecekdə onuna hərbi təhsil sahəsi, birgə tədbirlərin keçirilməsi və hərbi-texniki əməkdaşlıq məsələlərində əlaqələrin inkişaf etdirilməsinə hazırlıdır.

- Cənab Nazir, müsahibəyə görə çox sağ olun!

- Mən da Sizə təşəkkür edirəm!



YAP Qadınlar Şurasının idarə Heyətinin üzvləri Alxanlı kəndində olublar

Dünen Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının idarə Heyətinin üzvləri Füzuli rayonunun Alxanlı kəndində olublar. İyulun 4-də ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın məzarlarını ziyarət edib, yas mərasiminə qatılaraq mərhumuların yaxınlarına başsağlığı veriblər. Bundan başqa, Füzuli rayonunun Horadız şəhərində ötən ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılan abidə ziyarət olunub.



YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva diqqətə çatdırıb ki, ermənilər növbəti dəfə mülki şəxsləri - 2 yaşlı Zəhranı və onun nənəsi Sahibə Quliyevanı qətlə yetirməkə öz qanıçən simalarını bütün dünyaya nümayiş etdirildilər: "Uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, çoxsaylı mülki şəxslərə atəş açaraq onları qətlə yetirən ermənilərin bu vəhşiliyi - növbəti təxribatçı hərəkətləri və

vandalizm aktı bütün dünyadan göz qarşısında baş verdi. Bu gün beynəlxalq birlik ermənilərin bu vəhşiliklərini, qəddar simalarını və xisletlərini görür, kəskin qınayı".

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sühə yolu ilə həll etməyə çalışdığını, ermənilərin isə sühə istəmədiyini və öz təxribatçı hərəkətlərini davam etdirildiyini diqqətə çatdırı Nurlana Əliyeva əlavə edib ki, nadan ermənilər bele vəhşilik, qəddarlıq və qanıçənliyin sonu olmadığını başa düşmürələr: "Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Eyni zamanda, həm ordumuzda, həm də cəmiyyətdə yüksək vətənşərəfli ruhu mövcuddur. Azərbaycan xalqı six həmrəylik və birlik nümayiş etdirir, Ordumuz işğal edilmiş torpaqlarımızı azad etmək əzmində olduğunu göstərir. Biz bunu ötən ilin aprel hədəsələri zamanı da müşahidə etdik. Ona görə də ermənilər dərk etməlidirlər ki, Azərbaycan tez-gec öz ərazilərini işğaldan azad edərək ədaləti bərqrər edəcək, soydaşlarımız öz doğma yurdlarına qayıdaqlaqlar".

"Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası olaraq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın ailəsinin dərdinə, kədərinə şərik olmağa gəldik. Bu, bütün Azərbaycan xalqının kədəridir. Nankor və mənfur ermənilər torpaqlarımızı işğal etmələri bəs deyilmiş kimi, indi də günahsız övladlarımızı qətlə yetirirler. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, balaca Zəhranın, onun nənəsinin qanı yerde qalmadı. Həmişə də bele olacaq. Bəli, Azərbaycan qətlə yetirilən o məsum qızçıqazın və nənəsinin qisasını yerde qoymadı və hər zaman ermənilərin bu cür vəhşili əməllərinə, vandalizm aktlarına layiqince cavab verəcək", - deyə Nurlana Əliyeva əlavə edib.

Nurlan QƏLƏNDƏRLİ

Yaz sessiyası ərzində parlament məhsuldar fəaliyyət göstərib

*Milli Məclisin deputati, YAP Siyasi Şurasının üzvü
Rafiq Məmmədhəsənovun yap.org.az-a müsahibəsi*

- *Rafiq müəllim, Milli Məclisin yaz sessiyasında bir sıra qanunlar qəbul olundu. Sessiya ərzində aparılan müzakirələr, qəbul olunan qanunlar haqqında nə deyə bilərsiniz?*

- Ümumiyyətə, Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar keçdi. Sessiyanın iş planında mühüm qanunvericilik sənədləri əksini tapırdı. Eləcə də, qanunvericilik təşəbbüsü qaydasında parlamente coxsayılı sənədlər daxil olub. Millət vəkilləri bu dövrde müzakirəyə çıxırlar qanun layihələri ni geniş müzakirə edərək qəbul ediblər.

Qeyd edim ki, bu sessiya ərzində də ölkəmizin inkişafına xidmət edən mühüm qanunlar qəbul olunub. Eləcə də, ictimai əhəmiyyət kəsb edən yeni qanun layihələri müzakirəyə çıxarılb. Nümunə olaraq mən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin adını çəke bilerəm. Bilirsınız ki, belə bir sənədin qəbul olunmasının aktuallığı uzun müddət idi ki, cəmiyyətdə müzakirə olunurdu. Nəhayət ki, geniş ictimai müzakirələrdən sonra sənəd parlamentin müzakirəsine çıxarıldı. Qanun mütərəqqi qanundur ve cəmiyyət bundan qazanır. Təessüf ki, İndiya qədər tütün məmulatlarının, xüsusi silqaretin reklamı aparılır. Bu da cəmiyyətimiz, xüsusi gənc nəsil üçün ziyanıdır. Bu reklamlar nəticəsində gənclərin silqarete maraqlı artır. Amma nəzərə almaq lazımdır ki, silqaretin insan orqanızmına çox böyük ziyanı var. Statistikaya görə, dünyada ağciyər xərcənginə tutulan insanların böyük əksəriyyəti silqaret çəkənlərdir. Amma silqaret təkcə ağciyəre ziyan deyil, ürək-damar xəstəliklərində də tütün məmulatlarından istifadə böyük rol oynayır.

Bir sıra xarici ölkələrdə ictimai yerlərdə silqaret çəkməyə icaze verilmir. Bunun üçün xüsusi ayrılmış yerlər var. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində de bu məsələ əksini tapıb. Qanun yetkinlik yaşına çatmayanlara silqaret çəkməyi qadağan edir. Eləcə də, sanatoriyalarda, müalicə yerlərində silqaret satmaq qadağan olunur və s. Yəni bu sənəddə vacib məsələlər əksini tapır. Nə qədər tütün məmulatlarından az istifade edilsə hem ekologiya temiz qalır, hem də insanın sağlamlığına xeyirdir. Dövlətə, cəmiyyətə sağlam insan lazımdır. Ona görə də, haqlı olaraq parlament belə bir qanun qəbul edir. Cəmiyyətimiz bu qanun faydasını görəcək.

Bütövlükdə, yaz sessiyası ərzində parlament səmərəli fəaliyyət göstərib. Sessiya dövründə Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət edən or-



qanın, Hesablama Palatasının illik hesabatları dinlənilib. Eləcə də, bir sıra mühüm qanunlar qəbul olunub, həmçinin müvafiq qanunlara əlavə və dəyişikliklər edilib. Qəbul olunan sənədlər dövlətimizin və xalqımızın maraqlarına tam uyğundur.

- *"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin əhəmiyyətindən danışdırın. Sizə, bu sistemin tətbiqinin üstünlükleri nədən ibarətdir?*

- Əlbəttə. Düşünürəm ki, bu qanun müsbət təsiri olacaq. Çünkü bütün məmulatlarının istifadəsi məhdudlaşırsa, ister-istəməz azalma baş verəcək. Çünkü əvvəlki kim hər kəs istədiyi yerde silqaret çəke biləcək.

Amma əsas məsələ bu yondə maarifləndirmə işlərini gücləndirməkdir. Qanuna əsasən televiziylarda verilən filmlərdən silqaretin reklamı götürülecek. Ümumilikdə, silqaretin açıq reklamı qadağan olunacaq. Düşünürəm ki, xüsusi təhsil müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri daha çox aparılmalıdır. Bütün bu işlər aparıldıqdan sonra silqaret çəkənlərin sayı azalacaq.

- *Siz Milli Məclisin Səhiyyə komitəsinin üzvünüz. "Dərman vasitələri haqqında" qanuna edilən son dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?*

- Bu dəyişikliklər çox əhəmiyyətlidir. Biri var dərman vasitələri, biri də var bioloji aktiv maddələr. Bioloji aktiv maddələr də dərman kimi reklam olunur və istifadə edilir. Müəyyən firmalar həmin maddələri saytlar, televiziylar vasitəsilə reklam edirlər. Məsələn, iddia edirlər ki, guya bu dərmanı bir həftə qəbul etsən, şəker xəstəliyi sağılacaq, qan təzyiqi bir daha olmayaçaq və s. Bu tamamilə yalandır. Şəkerli diabet və qan təzyiqi ömürlük xəstəliklərdir. Bununla belə, davamlı müalicə olunursa,

pəhriz gözleyirsənə uzun ömür yaşaya bilərsən. Ona görə də, belə reklamların heç bir əsası yoxdur.

Bu reklamlar insanları aldadır. Bəzən həmin reklamlarda əcnəbi alimlərin də fikirlərinə yer verirlər. Yəqin ki, onlara bunun üçün pul verilir. Həmin reklamlarda deyilir ki, "bu dərmanlar apteklərdə yoxdur, yalnız filan üvnana müraciət etməklə əldə edə bilərsiniz". Belə reklamlara inanan insanlar var və nəticədə onlar aldanır. Ona görə də, qanunla bioloji aktiv maddələrin reklamı qadağan olundu. Bu hərəkəti edənlər cərimə olunacaqlar. Bu dəyişikliklər insanların xeyrinədir.

- *Azərbaycanda icbari tibbi siyota sistemini keçidə əlaqədar ciddi işlər görülür. Sizə, bu sistemin tətbiqinin üstünlükleri nədən ibarətdir?*

- Təbii ki, icbari tibbi siyortaya keçid çox mütərəqqi addımdır. Dünyanın bir çox dövlətlərində sehiyyədə bu sistem tətbiq olunur. Bilirsınız ki, Azərbaycanda da bu yöndə işlər aparılır. Artıq ilin əvvəlində Yevlax və Mingəçevirde pilot layihələr həyata keçirilir. Bu layihələr də özünü doğrultmaqdadır.

Amma men hesab edirəm ki, bu məsələdə hər şeyi dövlətin üzərinə yüklemək lazım deyil. İşə-götürənləri bu prosesə cəlb etmək lazımdır ki, öz işçiləri ilə emək müqaviləsi imzalasınlar. Ve işçiyə verilən əməkhaqqından da icbari tibbi siyorta üçün ödənişler edilsin. Bele olarsa, dövlətin yükü də xeyli azalar. Mən inanıram ki, bu sistem ölkəmizdə uğurla tətbiq olunacaq.

- *Bəs qiymətlərin dövlət tənzimlənməsi ilə əlaqədar nə deyə bilərsiniz?*

- Əlbəttə ki, bu da çox təqdirdə layıq haldır. Bilirsınız ki, əvvəller dərman vasitələri apteklərdə fərqli qiymətə satılırdı. Bunun üçün isə heç bir əsas yox idi. Burada sadəcə məqsəd daha çox pul qazanmaq idi. Bundan əziyyət çəkənlər də insanlar idi. Ona görə də, dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi cəmiyyətimizdə yüksək qiymətləndirilir.

Bu məsələ dövlət başçısının tapşırığıdır və Onun tapşırığına uyğun olaraq hökumət bu addımları atır. Bilirsınız ki, dərmanlar xaricdən idxal olunur və bu da milyonlara vəsaitin xaricə getməsi deməkdir. Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması istiqamətində də iş gedir. Azərbaycan dərman bitkiləri ilə zəngindir. Yəni dərman istehsal etmək üçün bitki xammalı ehtiyatımız çoxdur. Bundan istifadə edilməlidir. Yəqin ki, bu məsələ də tezliklə müsbət həllini tapacaq. Yerli dərman istehsalı dərmanların qiymət-

lərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq, həm də milyonlara vəsaitin xaricə çıxarılmasının qarşısını alacaq. Dövlət tərəfindən qiyməti tənzimlənən dərmanları hansı apteklər fərqli qiymətə satırsa, onlar cəriməlenir. Gələcəkdə də belə olacaq.

- *Rafiq müəllim, siz Milli Məclisə bölgələri təmsil edirsiniz. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Programı həyata keçirilməkdədir. Bu programın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görüllür. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?*

- Bilirsiniz ki, son illər regionların inkişafı böyük vüset alıb. Bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib. Mən tez-tez xarici ölkələrə sefər edirəm və deyə bilərəm ki, bölgələrimiz Avropa ölkələrinə dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni progressiv çalarlar almasında mühüm rol oynamışdır.

Regionların sosial-iqtisadi inkişafı programı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırlı mərhələdə görülen işlər yüksək qiymətə layiq-

dir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azalılması, məşğulluq siyasetinin müyyənəşdirilməsi və heyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarzlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsnə nəzarət edir.

Bildiyiniz kimi ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dəyişikliklərə nail olunur. Proqramların icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görüllür. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?

Regionların sosial-iqtisadi inkişafı programı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırlı mərhələdə görülen işlər yüksək qiymətə layiq-

Naxçıvan Muxtar Respublikasında ixracın həcmi artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında fealiyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən aparılan ticərəfənlər əməkhaqqından da icbari tibbi siyorta üçün ödənişler edilsin. Bele olarsa, dövlətin yükü də xeyli azalar. Mən inanıram ki, bu sistem ölkəmizdə uğurla tətbiq olunacaq.



- *Bəs qiymətlərin dövlət tənzimlənməsi ilə əlaqədar nə deyə bilərsiniz?*

- Əlbəttə ki, bu da çox təqdirdə layıq haldır. Bilirsınız ki, əvvəller dərman vasitələri apteklərdə fərqli qiymətə satılırdı. Bunun üçün isə heç bir əsas yox idi. Burada sadəcə məqsəd daha çox pul qazanmaq idi. Bundan əziyyət çəkənlər də insanlar idi. Ona görə də, dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi cəmiyyətimizdə yüksək qiymətləndirilir.

Moldova Dövlət İnformasiya Agentliyi Ermənistan ordusunu tərəfindən Azərbaycanın mülki şəxslərinin qatla yetirilməsindən yazıb

Moldova Dövlət İnformasiya Agentliyində erməni silahlı birlişməsi tərəfindən qatla yetirilən Azərbaycanın mülki şəxsləri ilə bağlı yazı yerləşdirilib. Yazida Moldova Azərbaycanlı Konqresinin Füzulin Alxanlı kəndində ermənilər tərəfindən öldürülən mülki şəxslərlə bağlı bəyanatı yer alıb. Bəyanatda qeyd olunub ki, Azərbaycanın mülki şəxslərinin öldürülməsi erməni silahlı birlişmələrinin növbəti təxribatıdır. "Azərbaycanın mülki şəxslərinə qarşı hücum beynəlxalq humanitar hüququn və insan haqlarının, o cümlədən 1949-cu ilde qəbul olunan Cenevre konvensiyasına ziddir", - deyə Moldova Azərbaycanlılar Konqresinin bəyanatında bildirilir. Yazida vurğulanır ki, Moldovada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i Ermənistanın bu vəhşiliyinə qarşı konkret addımlar atmağa çağırıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 19 il keçir

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.

Ölkəmizdə ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin simasında konstitusiya nəzarəti orqanının yaradılması, onun müstəqilliyinin təmin edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ile bilavasitə bağlıdır. Müasir Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin təmin olunması ölkə həyatının bütün sahələrində genişmişqasılı islahatların aparılmasına şərait yaratdı. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu inkişafının başlıca istiqaməti kimi seçən Azərbaycan dövləti qısa müddədə irimiqyaslı qanunvericilik islahatlarını reallaşdıraraq beynəlxalq birliyə sürətli integrasiya sahəsində əhəmiyyətli nailiyyətlər əldə etdi. Başlanılmış köklü hüquqi islahatlar çərçivəsində ən mühüm hadisələrdən biri, şübhəsiz ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edilməsi olmuşdur. Beləliklə, ulu önder Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu tarixi sənəd dövlətçiliyimizin inkişafında yeni sehifə açdı.

Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş imkanlar açaraq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmış, ictimai həyatın bütün sahələrinin inkişafına təkan vermiş, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab veren dövlətçiliyin formallaşması işində mühüm addım olmuşdur. Əsas Qanun ictimai münasibətlər sisteminde dövlətin roluna məhz müasir cəmiyyətin tələbləri baxımından yanaşaraq, dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Bununla da, Əsas Qanunun ən geniş fəsli əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını eks etdirən Azərbaycan Respublikasının Konstitusiyası məhz vətəndaşların mənafələrinə xidmət etdiyini ən yüksək səviyyədə beyan etdi.

Konstitusiya qanunvericilik sisteminin əsasını təşkil edir, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir, siyasi sabitliyin və milli, dini və yaxud etnik mənsubiyətindən asılı olmayaraq həmərliyin qaranti qismində çıxış edir və hazırda hər bir demokratik dövlət üçün aktual olan cəmiyyətimizin multikulturalizm konsepsiyasının əsasları məhz Konstitusiyada təsbit edilmiş fundamental dəyərlərə əsaslanır.

Konstitusiya, həmçinin dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındaki münasibətlərin hüquqi çərçivelərini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir. Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin



Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri

meyarlarını və belə müdaxilənin mümkün hədlərini dəqiqləşdirir, həmçinin bu sahədə dövlət siyasetinin ümumi istiqamətlərini müəyyən edir.

İstənilən demokratik hüquqi dövlətde Konstitusiya digər hüquqi aktlara nisbətən daha stabil və statik sənəd olmasına baxmayaq, həmin stabililik və statistik heç də onun tamamilə dəyişilməzliyi demək deyildir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimətmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət müşahidə edilən tərəqqi əsasında dəyişdikcə, eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə konstitusiyaların da təkmilləşdirilməsi, onlara müəyyən əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Bu baxımdan 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixlərində keçirilmiş ümumxalq səsverməsi - referendumlarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, eyni zamanda, ölkəmizdə demokratik dəyərlərin gücləndirilməsi zərurətdən irəli gələrək Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. 2009-cu ildən keçən 7 il ərzində isə dövlətimizin müasir ictimai-siyasi və hüquqi həyatında olan dəyişikliklər, həmçinin iqtisadi, siyasi, hüquqi islahatların kifayət qədər dərinleşməsi və ictimai münasibətlərin daha da inkişafı Əsas Qanunda yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 18 iyul tarixli Sərəncamına əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referandum Aktinin layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş və Konstitusiya Məhkəməsinin Plenumu 2016-ci il 25 iyul tarixli Qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə müsbət rəy vermişdir.

Əminliklə deye bilərik ki, Konstitusiya-

məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsi yönəlmədir.

Əsas Qanuna edilən əlavə və dəyişikliklərə əksini tapan məsələlərin ekseriyəti məhz insan hüquq və azadlıqlarının etibarlı qorunmasını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması və bir sıra digər sosial məzmunku məqamları özündə ehtiva edir. Belə ki, Konstitusiyanın 24-cü maddəsinə insan əleyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməsi prinsiplərinin, 25-ci maddəsinə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəənən əlavə edilməsi, həmçinin 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması, 36-ci maddəsində əmək müqaviləsi əsasında işleyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsi kimi mütərəqqi əlavə və dəyişikliklər xüsusi qeyd olunmalıdır.

Bununla yanaşı, Konstitusiyanın 60-ci maddəsinin yeni redaksiyada verilməsi və bu maddəyə "Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşısın və həmin işe inzibati icraat və məhkəmə prosesində ağlabatan müddədə baxılsın" məzmunlu hissənin əlavə edilmesi hüquq və azadlıqların məhkəmə təminati ilə bağlı çox mühüm dəyişikliklərdən biri kimi qiymətləndirilməlidir. İşe ağlabatan müddədə baxılmazı ədalət mühakiməsinin əsas prinsiplərindən biri olmaqla bir sıra beynəlxalq hüquqi aktlarda, o cümlədən "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-ci maddəsində öz əksini tapmışdır.

Konstitusiyanın 60-ci maddəsinə edilən bu dəyişiklik insan hüquq və azadlıqlarının daha səmərəli və tesirli müdafiəsini, bütövlükde məhkəmə hakimiyyətinin dəfə effektiv fəaliyyətini təmin edərək, mümkün neqativ halların qarşısını alacaq mühüm normalardan biridir.

Əminliklə deye bilərik ki, Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsə 2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər, həmçinin dövlətimiz tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusiələ "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezident hüququnda əksini tapan prinsipləri nəzərə alır.

Hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərək Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamını xüsusi qeyd etmək lazımdır. Dövlətimizin başçısının imzaladığı bu Sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsinin ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edərək, dövlətimizin demokratik dəyərlərə daimi sadıqliyini bir

daha təsdiq etdi.

Məlumdur ki, 1995-ci ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının dövlət və hüquq sistemine getirdiyi mühüm yeniliklərdən biri də müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Əsas Qanunda təsbit edilmiş hakimiyyətlər bölgüsü principinə müvafiq olaraq, məhkəmə hakimiyyəti orqanları keyfiyyətə yeni funksiyalar əldə etmiş və ümumiyyətdə dövlət hakimiyyəti sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan məhz o dövrde hüquqi dövlət quruculuğunu müasir meyillərindən çıxış edilərək ölkəmizdə ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis edilməsinə nəzərdə tutulması, bu təsisatın dövlət hakimiyyəti sisteminde yerin və rolunun müəyyənləşdirilməsi olduqca mütərəqqi və əhəmiyyətli hadisə idi.

Fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikasının Konstitusiyası və "Konstitusiya Məhkəmə haqqında" Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsi üçün müasir və davamlı normativ fundament yaradaraq, konstitusiya ədalət mühakiməsinin effektiv şəkildə həyata keçirilməsi üçün etibarlı təməl olmuşdur.

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müasir hüquqi dövlət sisteminin mühüm təsisatlarından biri olan ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya nəzarətinin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu da öz növbəsində Konstitusiya və qanun normalarının şərhi, qəbul edilən müvafiq aktların Konstitusiya-ya uyğunluğunun yoxlanılması hüququn inkişafı baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.

Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığı müəyyənləşdirildikdə onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ hüquqi aktın müvafiq müddəəsi öz hüquqi qüvvəsini itirir və tətbiq edilmir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir hüquqi normasının Əsas Qanuna uyğunsuzluğu müəyyən edildikdə qanunvericilikdə müvafiq boşluq yaranı bilər. Belə hallarda, münasibətlərin tənzimlənməsi vacibliyindən irəli gələrək, Konstitusiya Məhkəməsinin Ple-numu öz qərarında qanunverici tərəfindən yeni hüquq normasının qəbul edilməsinə qədər müvəqqəti qaydalar müəyyən edə bilər. Konstitusiya prinsiplərinə əsaslanan həmin qaydalar hüquq tətbiqəcidi orqanların praktik fəaliyyəti üçün böyük fayda daşıyır.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiyanın və qanunların şərhidir. Belə ki, Konstitusiyanın ali hüquqi qüvvəyə malik olması və onun normalarının üstünlüyü onlara verilən şərhin xüsusi qaydasını şərtləndirir. Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiya və qanunlara verilən şərhin əsas məqsədi Konstitusiya və qanunların müvafiq müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin aradan qaldırılması, hüquqi göstərişlərin həqiqi mənasının və məzmu-

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 19 il keçir

nunun müyyən edilməsidir. Konstitusiya Məhkəməsi bu selahiyətini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun ve Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu ve ümumi məhkəmələrin müracəti əsasında həyata keçirir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi bəzən baxdığı işlərdə hər hansı bir məsələnin hakimiyyətin digər qollarından birinin səlahiyətinə aid olduğunu aşkar etdiğə, həmin orqanlara Məhkəmənin qərarından irəli gələn müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsinə və əlavə tədbirlərin görülməsinə dair təkliflər və tövsiyələr verir. Konstitusiyanın alılıyinin, insan və vətəndaşların qanuni maraqlarının, hüquqlarının və azadlıqlarının müdafiəsində dayanaraq Konstitusiya Məhkəməsi dəfələrlə müvafiq hakimiyət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisine, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmiləşdirilməsinə dair tövsiyələrlə çıxış etmişdir.

Konstitusiya Məhkəməsinin səlahiyətindən behs edərən fiziki və hüquqi şəxslər tərəfindən verilən fərdi şikayətləri xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 2002-ci ildə keçirilmiş konstitusiya islahatlarından və 2004-cü ilin yanvar ayında "Konstitusiya Məhkəməsi haqqında" yeni Qanunun qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Bu gün təcrübə onu göstərir ki, fərdi şikayət institutu Konstitusiyanın alılıyinin təmin edilməsinin səmərəli formalarından biri kimi insan hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca faydalı və effektiv imkanlar yaradır.

Konstitusiya şikayətləri əsasında qəbul edilən Konstitusiya Məhkəməsinin qərarlarında şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilən hüquq və azadlıqların məhkəmə müdafiəsi, o cümlədən mülkiyyət hüquqlarının müdafiəsi, əmək, mənzil, sosial təminat hüquqları və s. mühüm məsələlərə dair əhəmiyyətli hüquqi mövqelər formalasdırılmışdır.

Keçən fəaliyyət ilə ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müracət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Bele ki, ərizəçi Cavidan Qafarovun şikayəti üzrə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun bəzi mədəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddesinin I hissəsinə uyğunluğunun yoxlanmasına dair 2017-ci il 25 yanvar tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtidir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə

fayda getirmek imkanını verir.

Qərarda vurgulanmışdır ki, Konstitusiyanın 42-ci maddəsində hər bir vətəndaşın pulsuz ümumi ali təhsil almaq hüququ nəzərdə tutulmasa da, bu maddə Konstitusiyadan irəli gələn sosial dövlət prinsipi ilə birlikdə götürüldüyü təqdirdə, qanunvericilikdə ali təhsilin iqtisadi elçətanlığına dair bərabər təhsil imkanlarına şərait yaradan müyyən tədbirlərin eks olunmasına gətirib çıxarır.

Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın müvafiq maddesinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər adıçəkilən Qanunun 1-ci maddesinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən

qeydiyyatına alınarken torpağın kateqoriyasının müyyən edilməməsi aşkar olunduqda, adıçəkilən Qanunun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırılabilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.

Bakı Apellyasiya Məhkəməsinin müräciəti əsasında qəbul edilən "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddesinin şərh edilməsinə dair" 2017-ci il 12 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlerinin, məh-

lədiyyə və məhkəmə aktlarından qanunla müyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpə edilməsi məqsədi ilə şikayət verə bilər. Mütərəqqi prinsipləri ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının bu maddəsində işlədilən "hər kəs" ifadəsi Azərbaycan Respublikasının vətəndaşlarını, eyni zamanda, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri də özündə ehtiva edir. Bele ki, Konstitusiya Məhkəməsi Plenumunun ən son qərarlarından biri Böyük Britaniya və Şimalı İrlandiya Birleşmiş Krallığının vətəndaşı Klark Qordon Morrisin şikayəti əsasında 2017-ci il 26 may tarixində qəbul edilmişdir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 28-ci maddesinin III hissəsində, həmçinin beynəlxalq hüquqi aktarda təsbit edilmiş sərbəst hərəkət etmə, yaşayış yeri seçmə, ölkə ərazisindən kənara getmə kimi hüquqların məzmununa aydınlaşdırılmışdır.

Qərarda qeyd edilmişdir ki, "İcra haqqında" Qanunun 84-1-ci maddəsinin müdədələri kifayət qədər ümumi ifadələrə malik olmaqla icra məməruna geniş mülahizə sərbəstliyi vermişdir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, icra məmərunun etdiyi hərəkətlər məhkəmə tərəfindən yoxlanılır və adıçəkilən hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müyyən olunur.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mütənasiblik konstitusiya prinsipindən çıxış edərək belə nəticəyə gəlmişdir ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barəde icra məməru tərəfindən verilmiş təqdimatda bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədində xidmət edəcəyinin əsaslandırmaşına xüsusi diqqət yetiriləndir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərəkəflə, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zərurılığını məhkəmə aktında əsaslandırmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun ən son qərarlarından biri Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrinin şərh edilməsinə dair" 2017-ci il 2 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyasında göstərilən hərəketi (hərəkətsizliyi) herbi qulluqçunun ilk dəfə etməsi onun barəsində aparılan ibtidai araşdırmanın cinayət işinin başlanmasıdır rədd edilməsi və ya onun bu hərəketinə (hərəkətsizliyinə) görə intizam təbəhi alması ilə nəticələnməsinə baxmayaq, ikinci dəfə müvafiq olaraq altı ay və bir il ərzində eyni əməlliəti təkrar törətməsi cinayət məsuliyyətinə səbəb olacaqdır.

“ Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik ”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) "Təhsil haqqında" Qanunun 38.3-cü maddesinə müvafiq olaraq təmin edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin müräciəti əsasında qəbul edilən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddesinin şərh edilməsinə dair" 2017-ci il 28 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifade edilməsinin vacibliyini nəzərə alaraq qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyəti orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələbləre uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu mövcud hüquqi vəziyyəti nəzərə alıb Konstitusiyanın 29-cu maddesinin VI hissəsində çıxış edərək qanunvericili tərəfindən adıçəkilən Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının təkmilləşdirilməsini məqsədəməvafiq hesab etmişdir.

Qərarda, həmçinin qeyd edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar dövlət

kəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşılmamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpə edilməsidir.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəye minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddesine müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilmesi həmin şəxsin hüquqlarının və qanunun maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edile bilər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu şəxslərin Konstitusiyanın 60-ci maddesinin I hissəsindən və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konstitusiyanın 6-ci maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququn qanunvericilik qaydasında tənzimlənməlidir.

Artıq qeyd edildiyi kimi, Konstitusiyanın 130-cu maddesinin V hissəsinə müvafiq olaraq, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyəti orqanlarının normativ aktlarından, bə-

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 19 il keçir

Əvvəli Səh. 9

Konstitusiya Məhkəməsinin Plenumu Cina-yət-Prosessual Məcəllənin müvafiq maddələrinə istinad edərək vurğulamışdır ki, ibtidai araşdırımıya prosessual rəhbərliyi həyata keçirən prokuror təhqiqtçının və ya müstəntiqin qanunsuz və əsəssiz qərarlarını leğv etmək hüququna malikdir.

Sorğuda qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmışdır ki, Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməller ilk dəfə müvafiq olaraq üç gündən artıq, lakin on gündən az müddətə töredildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar töredilməsinə görə cinayət işinin başlanması və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur.

Bu gün əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında öz əksini tapan hüquqi mövqeler Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi prinsipləri nəzəre alınmaqla formalasdırılır.

Müasir dövrde istenilən konstitusiya nəzarəti orqanı qarşısında duran mühüm vəzifələrdən biri konstitusiya ədalet mühakiməsinin qabaqcıl inkişaf meyillərinin öyrənilməsidir. Konstitusiya Məhkəməsi də öz fəaliyyətində bu tendensiyaların izlənilməsinə və onların təcrübədə tətbiq edilməsinə hər zaman xüsusi önem verir. Konstitusiya Məhkəməsinin Plenumu beynəlxalq təcrübəyə xüsusi diqqət yetirməklə, demək olar ki, qəbul edilən her bir qərarında beynəlxalq hüquqi aktların, xüsusilə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququna, eyni zamanda, Azərbaycan Respublikasının tərəfdarlığındakı beynəlxalq sazişlərə, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinadlar edir. Bu cür hüquqi istinadların edilməsi öz növbəsində daha da keyfiyyəti məhkəmə qərarlarının qəbul edilməsinə, həmçinin bu qərarların düzgün əsaslandırılmasına xidmət edir.

Artıq 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı töredilmiş təcavüzün nəticəsində Dağılıq Qarabağ və onun ətrafında olan əraziyələr Ermənistan silahlı qüvvələrinin işgali altındadır. Zəbt edilmiş torpaqların azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və beynəlxalq hüquq sahəsində mütləq qüvvəyə malik olan 4 qətnamənin Ermənistan siyasi rəhbərliyi tərəfindən açıq-aşkar olaraq bu güne kimi icrasına məhel qoyulmur. Məhz bu prosesin davamı olaraq Ermənistan siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüquq normallarına göstərilən hörmetsizliyin nəticəsi olaraq Azərbaycanın dinc vətəndaşlarına qarşı erməni silahlı qüvvələri tərəfindən dəfələrlə kütləvi qırğınırlar töredilmişdir.

2016-ci ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusu apardığı uğurlu əməliyyatların nəticəsində möglubiyətlərinin qəçiləlməsini dərk edərək Ermənistan silahlı qüvvələri artıq azyaşlı uşaqlara qarşı herbi cinayətlər töretməyə hazır olduğunu nümayiş etdirdilər. 2017-ci ilin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilən dinc soydaşlarımız, o cümlədən azyaşlı uşağın öldürülməsi bunu bir daha sübut edir.

Erməni hərbiçilərinin hərəketləri yalnız herbi cinayətlər kimi qəbul oluna bilər və bu cür cinayətlərə qarşı müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə tətbiq edilməmişdir. Biz hamımız dərk edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işgal olunmuş Azə-

baycan torpaqları tezliklə azad olunacaq. Azərbaycanın ərazisində töredilmiş herbi və insanlıq qarşı cinayətlərə görə Ermənistan siyasi və herbi nümayəndələri xüsusi beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb olunacaqlar.

Qarşidan gələn 2018-ci ildə Konstitusiya Məhkəməsi 20 illik yubileyinə qədəm qoyur. Hüquq sistemimiz üçün nisbətən yeni təsisat olmasına baxmayaraq, fəaliyyət göstərdiyi bu illər ərzində Konstitusiya Məhkəməsi Əsas Qanunun fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində effektiv fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmağa nail ola bilmişdir. Məhkəmənin bu fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də Azərbaycan Respublikasının möhtərem Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən quruculuq və demokratikləşmə prosesleri nəticəsində mümkün olmuşdur. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 5 illiyi münasibətə ulu önder Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhkəmənin 10 illik yubileyi, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi ilə bağlı göndərdiyi təbrik məktublarında Məhkəmənin fəaliyyətinə yüksək hüquqi qiymət verilməsi, həmçinin etimadın nümayiş etdirilməsi hamımız üçün oludurca qürurvericidir.

Fəreh hissi ilə qeyd edilməlidir ki, bu gün Azərbaycan sürətə inkişaf edən, dünya birliliyində özüne layiqli yer tutmağı bacaran, eyni zamanda, regionun müstəqil siyaset yürüdən bir dövlətidir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır, Azərbaycan öz inkişafının keyfiyyətə yeri, daha yüksək mərhələsine qədəm qoyur. Heç də təsadüfi deyildir ki, son illər Azərbaycan bir sıra dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. 2011-ci ildən etibarən Bakıda keçirilən ənənəvi Beynəlxalq Humanitar Forum global xarakterli məsələlərə dair fikir mübadilələri və müzakirələri aparmaq məqsədilə tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini - dönyanın siyasi, elmi və mədəni elitəsini bir araya toplayan dünya nüfuzlu bir tədbir kimi tanınmışdır. 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-ci ilin sentyabr ayında 42-ci Ümumdünya Şahmat Olimpiadasının, bu il isə IV İsləm Həməreyli Oyunlarının, həmçinin Formula-1 yarışlarının məhz Bakıda keçirilməsi Azərbaycanın həm də yüksək səviyyədə inkişaf etmiş idman ölkəsi olduğunu bir daha təsdiq etmişdir.

Bu cür dünya əhəmiyyətli və mötəbər idman yarışlarının, habelə digər beynəlxalq siyasi, iqtisadi və mədəni tədbirlərin keçirilməsi bir dəha nümayiş etdiridi ki, dünya birliliyi inkişaf etmiş dövlətlərin tamhüquqlu üzvü olan Azərbaycanı sivil, tolerant, hüquqi, demokratik və açıq cəmiyyət malik olan bir dövlət kimi tanıyır.

Biz hamımız dünyada müşahidə edilən iqtisadi və siyasi turbulentlikdən layiqincə çıxan ölkəmizin yeni inkişaf və davamlı tərəqqisinin şahidiyik. Bu uğurlu proseslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adları ilə bağlıdır.

Əminlik ki, Konstitusiyanın qoruyucusu və alliliyinin təminatçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın alılıyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bundan sonra təhfəsini verməkdə davam edəcəkdir.

İƏT Pi-nin baş katibi Alxanlı hadisələri ilə bağlı bəyanat verib



İslam Əmekdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç Ermənistan ordusunun Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində dinc sakinləri ateşə tutması ilə bağlı bəyanat verib. Milli Məclisin metbuat xidmətindən AZORTAC-a bildirilib ki, bəyanatda iyulun 4-də Azərbaycan Respublikasının Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən töredilən təxribat hərəkətləri, 2 yaşı Zəhra Quliyevanın və nənəsi Sahiba Quliyevanın həlak olmaları, habelə daha bir mülki vətəndaş Sərvinə Quliyevanın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə neticələnən cinayət əməlləri kəskin şəkildə qınanılır. Sənədde İƏT Pi-nin baş katibi helak olanların ailəsinə başsağlığı verir, Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.

Rektor: "BDU-nun vietnamlı məzunları ölkələrində tanınmış şəxslərdir"

Baki Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağıının hüquq, geologiya, fizika, mexanika və tətbiqi riyaziyyat, şərqsünaslıq, kimya, biologiya fakültələrini bitirmiş vietnamlı tələbələrlə görüş keçirilib. BDU-dan AZORTAC-a bildirilib ki, rektor, akademik Abel Məhərrəmov çıxışında görüşün rəhbərlik etdiyi ali təhsil müəssisəsinin həyatında eləmədar tarixlərdən biri olduğunu deyib. Rektor vietnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçəsə də, yenidən onların universiteti ziyarət etmələrindən məmənunuşunu bildirib. Qeyd edib ki, BDU-nun vietnamlı məzunları ölkələrində tanınmış şəxslərdir. Onların arasında nazir, nazir müavinləri postunda, eyni zamanda, dövlət və hökumət strukturlarında, ali təhsil sisteminde çalışan çoxsaylı mütəxəssislər var. Azərbaycan-Vietnam əlaqələrində danişan rektor vurğulayıb ki, bugünkü görüş xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsidir.



Vietnamın Hanoi Universitetinin professoru, BDU-nun biologiya fakültəsinin 1978-ci il mezunu Nguyen Van Ma yenidən universitetdə olmaqdan və müəllimlərini görməkdən məmən olduğunu bildirib. Görüşdə universitetin vietnamlı məzunlara dərs demiş müəllimləri keçmiş tələbələri ilə bağlı xatirələrini bölüşübələr.

"Grant Thornton Azərbaycan" Ermənistandakı şirkətdən Dağlıq Qarabağda fəaliyyət göstərməyəcəyinə dair yazılı vəd alıb

"Grant Thornton Azərbaycan" şirkəti Dağlıq Qarabağda aparılan qanunsuz fəaliyyətə qarşı Azərbaycan Respublikası hökuməti ilə bir mövqedədir. Şirkətdən AZORTAC-a bildirilib ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin Ermənistandakı üzv şirkətinin fəaliyyəti ilə əlaqədar mətbuatə verdiyi açıqlanmadan sonra "Grant Thornton Azərbaycan" şirkəti nazirliyə öz dəstəyini ifadə edib və dərhal "Grant Thornton İnterneşn" və "Grant Thornton Ermənistən" şirkətlərinə onların qanunsuz fəaliyyəti ilə bağlı nota göndərib.



An instinct for growth

"Grant Thornton Azərbaycan" şirkəti dərhal "Grant Thornton İnterneşn" və "Grant Thornton Ermənistən" şirkətləri ilə əlaqə saxlayaraq Ermənistandakı üzv şirkətdən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində birbaşa və ya dolayı yolla işgüzar və ya peşəkar fəaliyyət göstərməkə bağılı planlarının, işğal olunmuş erazidə hüquqi təmsilçiliklə bağlı niyyətlərinin olmadığını dair yazılı vəd alıb. Bununla yanaşı, "Grant Thornton İnterneşn" Ermənistandakı üzv şirkətinin Dağlıq Qarabağda heç bir işgüzar fəaliyyət göstərməməkə bağılı imzaladığı bəyanata emal edəcəyini və bu mesələni daim nezaretdə saxlayacağını yazılı şəkildə təsdiq edib. Öhdəliklərinin təsdiqi olaraq İqtisadiyyat Nazirliyinə iki məktub təqdim edilib. "Grant Thornton Azərbaycan" şirkətinin idarəedici tərəfdəşı Farouk Mohamed məlum məsələ ilə bağlı Azərbaycan hökuməti ilə bir mövqə olduğunu bir daha təsdiq edib və heç bir vəziyyətdə qanunların pozulmasına imkan verməyəcəyini bildirək Azərbaycan hökumətinin qanun və qaydalarına ehtiramını bir daha təsdiqleyib. "Grant Thornton" uzun illərdikir, Azərbaycanda fəaliyyət göstərir, ölkənin yerli biznes sahələrinin dayanıqlı inkişafına xidmət edir və "Grant Thornton Ermənistən" şirkəti ilə heç bir hüquqi, maliyyə və ya digər növ işgüzar əlaqələri yoxdur. "Biz bu qaydada beynəlxalq tərəfdəşərimiz və yerli məşterilərimizə yüksək səviyyəli peşəkar xidmətlər göstərməyə davam edəcəyik", - deyə "Grant Thornton Azərbaycan" şirkətinin idarəedici tərəfdəşı Farouk Mohamed qeyd edib.



"Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi"

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib

Nizami rayonu icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə "Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi" mövzusunda tədbir keçirilib.

Dövlət Himminin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatırısi bir dəqiqlik sükutla yad edilib.

Sonra "Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi" adlı film nümayiş etdirilib. Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı "Respublika GEM" ərazi ilk partiya təşkilatının sədr əvəzi, rayon təşkilatı şurasının üzvü Ziyəddin Kazımov deməsidir ki, 48 il əvvəl - 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenarında Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb. "Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi" mövzusunda məruzə ilə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibeyov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək, onların aradan qaldırılmasını təmin etmək bacarığı həmin dövrde bəhərsini verdi. Ulu Öndər Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayesində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrildi.

Rayon Ağsaqqallar Şurasının sədrı Mail Əliyev isə, çıxışında qeyd edib ki, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb, bütün varlığı ilə Vətənəna, xalqına bağlı olan Ulu Öndər Heydər Əliyev uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək və fayda verəcək qiymətli irs yaradıb.

Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrailova da çıxış edərək, vurğulayıb ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin he-sablaşdırıcı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub, böyük strateji layihələrin həyata keçirilməsinə əsaslar yaradıb: "Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş siyaset isə bu gün Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Çıxışlardan sonda partiyaya üzv olmuş gənclərə vəsiqələr, "Heydər Əliyev Məktəbi"nin məzunlarına sertifikatlar, YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştirakına görə bir qrup feala Fəxri fərmanlar təqdim edilib.

R.RƏSULOV

1969-cu ildən başlanan zəfər yolu

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48 illiyinə həsr olunmuş tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatlığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48 illiyinə həsr olunmuş tədbir keçirildi.



Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vekili Məlahət İbrahimzadə bildirdi ki, Azərbaycanın Memarı və Qurucusu Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanın Mərkəzi Komitəsinə Birinci Katib seçildiyi zaman respublikanı durğunluq dövründən çıxaraq, bütün sahələrdə inkişaf yolunu müyyənəşdirib: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu inkişafın nəticələri ölkəmizin və xalqımızın geləcək taleyinə çox yüksək təsir göstərib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən başlayaraq, elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində geləcəkdə müstəqil Azərbaycanın qurulması mümkün olsun. Xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi".

Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyaset Komitəsinin sədri Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi en böyük Vətəndaş, Dahi Şəxsiyyət, Müdrik Siyasi Xadim, Əbədi Lider olduğunu vurğulayaraq, Ulu Öndərin uzaqqorən siyasetinə nəzər saldı: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətde olduğu dövr ərzində Azərbaycan özünün inkişaf mərhələsini yaşamış və en yeni tarixini yaratmışdır. Ulu Öndərin 48 il əvvəl, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi respublikanın tarixində çox mühüm bir mərhələnin əsasını qoymuşdur. Əksər göstəricilərə görə ittifaqda en son yerlərdən birində qərarlaşmış Azərbaycanda İslahatların həyata keçirilməsi tarixi zərurətə çevrilmişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlmişindən sonra iqtisadiyyatın bütün sahələrinin, xüsusiən də, sənayenin sürətlə inkişafının təmin olunması istiqamətində mühüm qərarlar qəbul edildi".

E.Ibrahimov Ümummilli Liderin təlatümlərdən çıxaraq, qurub-yaratdığı Azərbaycanın müasir dövrümüzde Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirdiyini vurğuladı.

Nəzakət ƏLƏDDİNQIZI

"Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin ikinci cildi nəşrə hazırlanır

AMEA Naxçıvan Bölmesində "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin ikinci cildinin hazırlanması istiqamətində görülen işlərlə əlaqədar işçi qrupunun görüşü olub. Akademianın Naxçıvan Bölmesinin informasiya şöbəsindən AZERTAC-a bildirilib ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun və coğrafiya elmlər doktoru Zakir Eminovun iştirak etdiyi görüşdə "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin ikinci cildində fəsillər üzrə xronoloji ardıcılıqla hazırlanmış məqalələrə baxılıb. Yeni nəşrin elmi dəyərini daha da artıracaq əlavələr - şəkilər, xəritələr müzakirə edilib.

Qeyd edək ki, "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin ikinci cildində Naxçıvanın iqtisadi-sosial coğrafiyasının hərtərəfli təhlilinə aid materiallar veriləcək. Belə ki, girişdən, 10 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq kitabda muxtar respublika əhalisinin təbii artım xüsusiyyətləri, məskunlaşma məsələləri, yaşayış məntəqələrinin funksional problemləri, intensiv baş verən dəyişikliklər, ən yeni statistik məlumatlar öz əksini tapacaq. Eyni zamanda, Naxçıvanda sənayenin, kənd təsərrüfatının, nəqliyyatın müstəqillik illərində inkişaf dinamikası barədə ətraflı məlumat veriləcək. Sosial sahədə baş verən əhemməli dəyişikliklər konkret faktlarla geniş oxucu kütłəsinə təqdim olunacaq.

Qeyd edək ki, "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" ikicildliyinin birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvanın ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmışaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri müyyənəşdirilib və onlar geniş şərh edilib. Kitabların bu ilin sonuna-dək çapı nəzərdə tutulub.



14 iyul 2017-ci il

Şamaxıda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

Dünən Şamaxıda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndər öz hörmət və ehtiramla rını, ümumxalq məhəbbətini nümayış etdirmişlər.

Şamaxı şəhər Heydər Əliyev Mərkəzində keçirilen tədbirdə rayon icra həkimiyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq, tarihi günün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındaki əvəzelənməz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin



1969-cu ilin 14 iyulunda respublikamızın rəhbərliyinə gəlməsi ən yeni tariximizin dönüş mərhələsinin başlangıcı olmuş, Azərbaycan dövlətçiliyi ideyası-

sə Ələkbərova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyət illeri Azərbaycanın dönüş və dirçəliş dövrü olduğunu vurgulayan natiq, məhz 1969-cu ilin 14 iyulundan başlayaraq, respublika həyatının bütün sahələrində köklü islahat və sürətli inkişaf yoluna qədəm qoymuşunu bildirmişdir.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin fundamental əsaslarını yaratmasından danışmış, Ulu Öndərin siyasi davamçısı

nın yaşaması və sonradan yenidən reallaşdırılmasının möhkəm əsaslarını yaratmışdır.

Sona rayon icra həkimiyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Gülni-

Prezident İlham Əliyevin bu gün sosial-iqtisadi, siyasi və ideoloji baxımdan ölkənin inkişaf etdirilməsində çox uğurlu addımlar atlığı bildirmişler.

NƏZAKƏT

Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan sərt mövqe nümayış etdirmək tələb olunur

Dünya ölkələrində yaşayışın azərbaycanlılar tərəfindən Ermənistən ordusunun Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribata qarşı etirazlar davam etməkdədir. İşgalçi Ermənistən beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozması narahatlılığı səbəb olub.

Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistən təcavüzkar siyasetinə son qoyulması üçün qəti tədbirlər görməsi tələbi ilə Ermənistən işgalçılıq siyasetini pisleyən şüərlər səsləndirir, etiraz aksiyaları keçirir, bəyanatlar yaymaqda davam edirlər. Keçirilən tədbirlərin davamı olaraq, Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət göndərlər. Toplantıdan sonra, tədbir iştirakçıları məscidde 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şənənə Quran oxuyub, ruhları üçün dualar ediblər.

Nant şəhərində yerləşən Türk Mədəniyyət Mərkəzində keçirilən toplantıda Ermənistən silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində, mülki şəxslərin həlak olmasına Fransada yaşayan azərbaycanlıların narahatlılığına səbəb olduğu vurğulanıb və bildirilib ki, bu hadisə işgalçi Ermənistən beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozmasını bir daha nümayış etdirir.

Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qə-



bul edilib. Müraciət İnsan Hüquqları Komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun həmsədrərinə və Avropa Parlamentinə göndərilib.

Müraciətdə beynəlxalq birlikdən işgalçi Ermənistənə qarşı sərt sanksiyaşaların tətbiq olunması tələb edilib.

Moldova azərbaycanlıları isə Ermənistən sefirliyi qarşısında etiraz aksiyası keçiriblər. Moldova Azərbaycanlıları Konqresi və konqresin gənclər təşkilatının nümayəndəleri Kişinyov şəhərinin mərkəzində və Ermənistən Molodovadakı sefirliyinin qarşısında aksiya keçiriblər. Moldovada yaşayan türk və qazax ictimai təşkilatlarının nümayəndələrinin də qatıldığı aksiya Ermə-

nistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı töredikləri vəhşiliklərə etiraz məqsədile təşkil edilib.

Aksiyada Ermənistən ordusunun işgalçi siyasetini nümayış etdirən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistən sefirliyinin binası qarşısında, iyulun 4-də Ermənistən silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayış etdiriblər. Antalya Azərbaycan Kultur və Həmrəylik Dərnəyi də baş verən hadisə ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda Azərbaycan torpaqlarının 20 faizini işgal edən Ermənistən bilərək dən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusiələ, qadın və uşaqları hədəf alındığı bu vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən aşadırılmasına, Ermənistən işgal etdiyi Azərbaycan ərazilərində qeyd-şərtsiz çəkilməsi üçün zəruri sanksiyaların tətbiq edilməsinə çağırılıb.

Bəyanatda Ermənistən ordusu tərəfindən Azərbaycan ərazilərində tərəfdilən təcavüz və təxribat faktlarının hiddətə qarşılandığı vurğulanıb.

Göründüy kimi, dünya azərbaycanlıları mülki əhali, o cümlədən, uşaqların qətlə yetirilməsinə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan sərt mövqe nümayış etdirməyi tələb ediblər.

ZÜMRÜD



AXCP-Müsavat: hansı bolşevikdir, hansı menşevik?

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Uzun illərdir ki, davam edən AXCP-Müsavat savaşının nə zamansa başa çatacağı kimsəyə inandırıcı görünür. Çünkü ortada olan və reallaşdırıla bilinməyən iddialar bunu deməyə əsas verir. Hətta bu gün dünyanın müasir və ictimai-siyasi baxımından inkişaf edən arenasında bu kimi partiyaların "fəaliyyət göstərmək" adı altında yalnız fərdi maraqlara xidmət etmələri onların müasir siyasi standartlara cavab vermədiklərini sübuta yetirir. Bu sübut, artıq belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, hələ ötən əsrin birinci və ikinci onillikləri zamanı bolşevizm ideologiyası ilə menşevizm siyasi cərəyanı arasında baş verən hadisələrin inikasını, yəni əksini cəbhəçilərə müsavatçılar da görmək kifayət qədər mümkündür.

Ancaq ortada digər nüanslar da mövcuddur. Bənzər məsələlərin təhlilini apararkən, biz nəinki adıçəkili partiyalar arasındakı münaqışlərin, o cümlədən, həmin partiyaların daxillərində də mövcud olan düşmənciliklərin şahidlərinə çevrilirik. Beləliklə, bolşevik və menşevik təfəkkür həmin partiyaların daxillerine, o qədər çox sirayət edib ki, hətta sədrlər kiçik bir etirazlı hal gördükdə, dərhal xoflanır, kürsülərinin əldən veriləcəyindən ehtiyat etməye başlayaraq, qarşı tərəflərde günahkar axtarışına çıxırlar.

Məsələn, Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə açıldıq və partiyasına aid olan qapalı səhifədə belə bir qeyd etdirib. SITAT: "Bize dönük çıxıb getmiş adamların yazılarına dəstək verməyi, xeyir işlərində yanlarında olmağı, barələrində təriflər yazmağı tərgidin. Nəzərə alın ki, bu yolla dönüklüyə stimul verirsiniz". Bu amil isə, həmin təfəkkür həmin partiyaların daxillerine, o qədər çox yaxın vaxtlarda partiyadan kütüvə istəfələrinin başlayacağı da iddialar arasıdır. Hətta son günlərdə partiyanın Suraxanı rayon şöbəsində sədr müavini statusundakı istəfələrdən biri de reallaşdırıldı.

AXCP sədri Əli Kərimli də bağlı də eyni hal yaşanır. Çünkü ölkə müxəlifətinin sıradan çıxmışında əsas rol oynayan bu məsələnin ilk yaradıcıları Ə.Kərimli sonradan həmin keçici sindromu liderlik iddiasında olan digər partiya sədrlərinə də yoluxdurub. Əlbəttə ki, bu tipli ambisiy়ə mövqelər cəmiyyətdə müxəlifətə qarşı itirilmiş inamı, ümumiyyətlə, yox edir, nəticədə, digər müxəlifət daha da dərinden parçalanması prosesi sürətləndir.

AXCP sədri Ə.Kərimli ilə bağlı də bir vacib ittihamı irəli sürmək mümkündür. Məsələn, AXCP ilk partiyalardandır ki, "Yurd" qrupunun rəhbəri olmuş Kərimlinin ambisiyaları üzündən həmin təşkilat parçalanmağa başladı və ölkədə parşallanmış partiyadan digər partiyaların yaranmasına səbəb olan vəziyyət yəşəndi. Daha dəqiqi, partiyaların eksəriyyətinin digərələrinin parçalanmasından yaranması ənənəsinə start verildi. Nəticədə, bir partiya digərini rəqib kimi deyil, düşmən gözündə görür, bu halda isə, hansısa məqsəd üçün bir yerə toplaşmağa imkan vermir. Son günələr biz bir dəha həmin vəziyyəti yeterince müşahidə etmişik.

Nəticə etibarilə, bir-birilərini çıxdaş etməkdən ötrü başladılmış dava-şavalar - Ə.Kərimli, A.Hacılı və bu ambisiyaların daşıyıcıları olan digər partiyaların fəaliyyətləri müxəlifətin sonunu çatdırıb. Hələ bütün bunları rəğmən, onlar bəh-bəhələ 2018-ci ilin prezident seçkilərinə hazırlaşdıqlarını deyirlər. Qonşumuz Sülieddin Kişi demişkən, oyunun olsun, ay bəxtəver!

Bu günlərdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Brüsseldə keçirdikləri görüşün ardınca, Ermənistan politoloqları və hərbi ekspertlərinin yalnız bir amil üzərində dayandıqlarını müşahidə edirik. Onlar "böyük mühəribə olacaq mı?" suali ətrafında var-gəl edərək, sözügedən danışqların nəticələrini özlərinə sərəf edən şəkildə analiz edirlər. Söz yox ki, daxili auditoriyaya hesablanmış bənzər açıqlamalar və müşahibələr, bir daha təsdiq edir ki, ermənilərin vahimə və təlaşları günü-gündən daha da artır. Xüsusiylə, Rusyanın Azərbaycana ən müasir və dağıdıcı güce malik həcum və müdafiə silahları satması daha çox müzakirə edilən mövzular-dandır.

Politoloq Ruben

Mehrabyan: "Rusyanın danışqlarda təşəbbüs göstərməsi Ermənistana heç bir səmərə vermir"

"ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Ermənistənin və Azərbaycanın XİN rəhbərləri Edvard Nalbandyanın və Elmar Məmmədyarovun Brüsselde keçirdikləri görüş faktının özü neyinse əldə edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilməlidir". SİA xəbər verir ki, bu barədə erməni politoloq Ruben Mehrabyan "tert.am" saytına açıqlamasında deyib. "Böyük nəticələrdən danışmağın mənası yoxdur"-deyə qeyd edən Mehrabyan bütün bunlara baxmayaraq, müəyyən aktivliyin hiss olunduğunu bildirib: "Yəni demək olar ki, danışqlar posesində bəzi fəallıqların nəzərə dəydiyi görünür, ya-xud dərk edilməye başlanılib ki, proses hansısa təhlükə astanasındadır və belə davam edərsə, xəotik vəziyyət yaşana bilər. Çünkü təhlükə riskləri artır. Məhz görüşlər vasitəsi ilə ən azından, mövcud si-tuasiyanı saxlamaq mümkündür".

Ruben Mehrabyana görə, danışqlar prosesinin davam edəcəyi təqdirdə, bəzi mövcud problemlər var ki, Ermənistən bunları etmə-məlidir. Politoloq Rusyanın danışqlarda təşəbbüs göstərməsini Ermənistən tərəfinə heç bir səmərə vermədiyi deyib və hətta ermənilərin ruslardan imtina etməli olduğunu vurgulayıb. SİTAT: "Onlardan biri budur ki, erməni diplomatiyası ATƏT-in Minsk Qrupu həmsədrləri formatından kənar heç bir danışqlarda iştirak etmə-məlidir. Söhbət Rusiya platformasından gedir, cüntki bu istiqamətdə göstərilən cəhdlərin çoxu erməni tərəfi üçün uğur qazandırmayıb".

Erməni politoloqu, məhz Azərbaycanın bu proseslərdən uğurlu çıxlığını deyərək, buna görə Rusyanı günahlandırb: "Yəni Rusiya Federasiyası bu vasitə ilə destruktiv fəaliyyət göstərib və öz diplomatiyası üçün yeni imkanlar yaradıb"-deyə qeyd edən Ruben Mehrabyan anti-Rusiya xarakterli fikirlər ireli sürüb. Daha dəqiqi, o, Ermənistən Rusiyaya münasibətdə dəyişiklər aparmalı olduğunu de-



Ermənilər qorxu altındadır və onları bir sual maraqlandırır - böyük mühəribə olacaqmı?

Düşmən
ölkənin
politoloq və
hərbi
ekspertlərinin
rəyləri
vahimə
və təlaşla
müşahidə
olunur



yib və erməni diplomatlarının Rusiyadan Azərbaycana silah satışı-nı dayandırması tələbi ireli sürməli olduqlarını bildirib.

Hərbi ekspert Arkadi Ter-Tadevosyan:
"Mühəribə təhlükəsi
hər zaman qalır"

Birinci Qarabağ mühəribəsin-de təcavüzkar Ermənistən və DQ separatçılarının işğallıq siyasetində əsas iştirakçılarından olmuş "Komandos" ləqəbli istefada olan general-major, hazırda hərbi ekspert kimi tanınan Arkadi Ter-Tadevosyan isə Brüssel danışqlarının nəticələri barədə "Iragir.am"a fikirlərini açıqlayarkən deyib ki, o, bənzər görüşlərlə maraqlanmasa da, ATƏT-in Minsk Qrupunun görüş haqqında bəyanatı olduğunu xatırladıb. İşğalçı general buna baxmayaraq, ümid etdiyini deyib ki, baş tutan hər bir görüş ən azından irəliyə doğru atılan addım kimi simvolize olunmalıdır. "Ancaq görüşlər keçirilsə də, heç nə baş vermir, ateşkəs necə pozulursa, ele də davam edir. İndiki məqamda əsas məsələ budur ki, ən azından

ateşkəs əldə edilsin"-deyə qeyd edən Ter-Tadevosyan Rusyanın Azərbaycana satdığı "TOS 1" silahı və uzaq mənzilli raketlərlə bağlı verilən "Ermənistən buna necə reaksiya göstərməlidir" sualına cavab olaraq, demək olar ki, fikirlər qəsdən yayınıb və nədənse KMTT-nin baş katibi Yuri Xaçaturov Rusiya Dumasında necə çıxış edəcəyi barədə danışib. SİTAT: "Yuri Xaçaturov Rusyanın Dövlət Dumasında çıxış edəcək, görək nə danişacaq? Hökumət adından bəyanat da ola bilər...".

Ter-Tadevosyan erməni tərəfində "TOS 1" komplekslərinin olub-olmaması ilə bağlı suala isə onlarda bəzi modifikasiyaların olduğunu deyib, eləcə də, Ermənistən pilotuz uçaq aparatlar istehsal etdiyini də deyib.

Lakin maraqlıdır ki, digər erməni politoloqları və ekspertlərinin mövcud vəziyyətin yaranmasında Azərbaycan tərəfini ittiham etmələri ilə bağlı fikirlərini rədd etdiyini və bununla razılışmadığını deyən erməni hərbi ekspertin dediyinə görə, hər şeyin, məhz bu ayda bəlli olacağını bildirib: "Mən, onların fikirləri ilə razı deyiləm. Hər şey bu ayda aydınlaşacaq. Bu ayda cər-

yan edən hadisələr regionda inkişaf vektorunun nəticələrini bəlli edəcək. Hiss edirəm ki, müharibə olmayıcaq, ancaq təhlükə hər zaman qalır".

Göründüyü kimi, işgalçi general da hər vəchlə müharibənin olmayacağı ətrafında fikir bildirər, "çulunu sudan quru çıxarmağa" cəhd edir.

Arkadi Ter-Tadevosyan erməniləri düşdükləri təlaşlardan və xoflardan qurtarmaq üçün Azərbaycanın öz torpaqlarını azad etməsi üçün böyük mühəribəyə başlaya biləcəyi ilə bağlı reallaşan fikirlərini öz təbirincə doğru olmadığını göstərmək istəyib. O, iddia edib ki, Azərbaycan öz ərazisində

Erməni tərəfinin təlaşı bu günlərdə Ermənistən parlamentinin deputat qrupunun "DQR"ə səfər edərək, bu qondarma qurumun "müdafiə naziri" Levon Mnasakanyanla görüş keçirməsindən də açıq-aydın hiss edilir. Əlbəttə, burada köhnə Azərbaycan atalar sözü yada düşür - "İtdən soruşanda niyə hürürsən, deyir ki, qorxuduram, soruşanda ki, bəs niyə quyuğunu bulayırsan, deyir ki, qorxuram". Daha dəqiq desək, Ermənistən deputatlarının "DQR"ın "müdafiə naziri" ilə görüşündə ikincinin həmin atalar sözünə uyğun açıqlamalar verdi-

yini görə bilərik. Məsələn, "panorama.am" saytı görüş barədə yazıb və bəlli olub ki, sərsəm "nazir" sözügedən görüşdə öten ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazidən son vaxtlar bir sira hərbi eməliyyatlar apardığını deyir. Həmçinin, Ter-Tadevosyan digər ermənin politoloqlarından fərqli olaraq, anti-Rusiya siyaseti çərçivəsində çıxış etməyərək, Rusyanın bu məsələdə Azərbaycanı dəstəkləmədiyini bildirib. Hətta bir müddət önce, rəsmi Moskvadan "Qarabağ Azərbaycanın daxli işi deyil" bəyanatını da xatırladıb. O cümlədən, Türkiye faktorunu da unutmayan erməni general Azərbaycanla Türkiyənin bütün siyasi kulularında eyni mövqedən çıxış etdiyilərini də xatırladıb. "Lakin bu da Rusiya-Türkiyə münasibətləri-ne təsir edir"-deyə qeyd edən Ter-Tadevosyan hadisələrin nəticəsini öytənməkdən ötrü bir daha ayın sonuna qədər gözləməli olduqları bildirib.

"DQR"ın "müdafiə naziri" Levon Mnasakanyan bir tərfdən hürür, digər tərfdən quyuq bulayır

Bu zaman, bele bir sual yaranır ki, əger "DQR"ın sərsəm "müdafiə naziri" özündən bu qədər razı tonda bəyanatlar səsləndirirsə, nəyə görə öten ilin aprelində işğal olunmuş ərazilərimizin 2000 hekər ərazisine nəzarətini itirib və onu bərpa edə bilər? Çox yəqin ki, bənzər bəyanatların verilməsi, sadəcə, düşməndə get-gedə qorxu hissini artmasından irəli gelir və söz yox ki, işgalçılar torpaqlarımızı azad etməyinə, Azərbaycanın haqlı tələbi və təziyqləri davam edəcək. Onlar buna əmin olmalıdırlar.

Rövşən NURƏDDİNOĞLU

TƏRS BAXIŞ

Gülağa Aslanlı öz açıklaması ilə müsavatçıları çətin vəziyyətə saldı



Bu günlərdə Müsavat partiyasının qərargahında "Seçki qanunvericiliyinin təkmilləşdirilməsi" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın keçirilməsi barədə adıçəkilən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı mətbuata açıklama verədə, həmin tədbirdə maraq göstərənlər, demək olar ki, olmayıb. Maraqlı da budur ki, dəyirmi masanın keçirilməsinə rəğmən, "REAL" hərəkatına, iD 18 təşkilatına, eləcə də, "NIDA"-ya məlumat verilsə də, bu təşkilatlar tədbirdə iştirak etmək üçün müxtəlif bəhanələr gətiriblər.

"Gələcəkdə danışarıq", yaxud "qalsın sonraya" prinsipini "malalayan" Gülağa Aslanlı

Daha dəqiq desək, "gələcəkdə danışarıq", ya da "qalsın sonraya" prinsipi vasitəsilə Müsavatın təkliflərinə göz yumulub. Cox yəqin ki, G. Aslanlı da digər müxalifet qurumlarının onların təşəbbüslerine etinasız yanaşmalarını, necə deyərlər, "malalamaq" qərarına gəlib. "Zamanı gələndə, bu mövzuda müzakirələrin başlanması haqda ilkin

razılışma əldə edilib. Ancaq indiki məqamda, bu məsələnin xüsusi müzakirəsi aparılmayıb"-deyə bildirən Aslanlı dolayı yolla bir sıra müxalifət təşkilatları ilə münasibətlərinin normal olmadığını təsdiqləyib. Ən azından, fakt budur ki, hərgələ digər müxalifət qurumları müsavatçıların təkliflərinə razi olsayırlar, G. Aslanlı daha geniş açıklama ilə çıxış edər, hətta dərhal Müsavat partiyasının müxalifəti bir araya getirərək, birləşdirici rol oynaması barədə siyasi leksiyalar deyərdi. Ancaq bu gündə, daha öncələr olduğu kimi, düşərgədaxili həzm etməmə amili buna imkan verməyib, dəyirmi masa sönüklə və faydasız şəkildə başa çatıb.

Müsavatçıların cəbhəcilərlə salamlamaları hər şeyin normal məcrarya qayıtması anlamını daşıya bilərmi?

Xüsusilə, AXCP ilə münasibətlərində köklü ziddiyətlərin olduğunu gizlətməyən Müsavat yetkilisi düşünençiliyin aradan qaldırılması üçün müəyyən addımlar atıldıqını desə də, onun ifadələri heç də səmimi görünməməkə ya-naşı, əksinə, istehza doğurub. SİTAT: "Tədbirlərde AXCP nümayəndələrini görəndə, salamlasrıraq..." .

Cox maraqlıdır, dünənə qədər bir-birilərini ən ağır həqərətlər, söyüş və küfrlərə aşaqlıyanlar, indi qarşılışdıqları zaman hansı üzlə görüşə və salama bilərlər? Əger bunu edirlərsə, ya onlarda mənlik hissi tükənib, ya da

istenilən təhqiri götürmək, qəbul etmək qabiliyyətləri inkişaf edib. Bu baxımdan, heç cür hesab etmək mümkün deyil ki, müsavatçıların cəbhəcilərlə salamlamaları hər şeyin normal məcrarya qayıtması anlamını daşıya bilməz!

Müsavatçılar qaş düzəldikləri yerdə, vurub göz çıxartdırılar

Başqa tərəfdən, maraqlısı həm də bundadır ki, cəbhəcilərlə adice salamlaşmanın belə "siyasi uğur" kimi qələmə verən müsavatçıların funksioneri G. Aslanlı o biri tərəfdən yenə də təmsil olunduğu partiyanın AXCP-dən fərqli olaraq həm "barışçı", həm də "üstün" olduğunu göstərməyə cəhd edib: "Münasibətlərin yaxşılaşdırılması istiqamətində hansı addımlar atmaq lazımdırsa, Müsavat partiyası tərəfindən atılır". Göründüyü kimi, o, bu addımların AXCP tərəfindən atılmadığını dolayı yolla vurğulayıb. Halbuki G. Aslanlı cəbhəcilərin qıcıqlanmalarına səbəb olacaq ifade işlədib və çox yəqin ki, yaxın günlərdə Əli Kərimlinin adamları Müsavat partiyasının "barışçı" deyil, məhz intriqası siyasi təşkilat olduğunu iddia edəcəklər.

Hər halda, hansısa mövzuda dəyirmi masa keçirməklə guya gündəmdə olduqlarını sərgiləməyə çalışan müsavatçılar G. Aslanlının timsalında özlərinə yenidən çətin vəziyyətə salmış oldular. Necə deyərlər, qaş düzəldikləri yerdə, vurub göz çıxartdırılar.

Rövşən RƏSULOV

Müxalifətə xarici havadarlarından yeni sifarişlər gəlib

Təhmasib Novruzov: "Müxalifət düşərgəsini təmsil edən şəxslərin özlərinə pul lazım olanda və cibləri boşalan zaman xaricdə olan havadarlarına üz tuturlar"

Müxalifət partiyalarından olan kütləvi istefalar fonda diqqətçəkən məqamlardan biri də liderciklərin yeni iddialarla çıxış etmələri və yaxın vaxtlarda müxalifətin birgə iştirakı ilə aksiyalar keçirəcəklərini bəyan etmələridir.

Absurd və gülünç görünən bu iddiaları şərh edərkən, "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov "Səs" qəzetiñə açıqlamasında bildirdi ki, xaricdən müxalifəçilərə yeni sifarişlər gələndə, ağılsız və mənəsiz iddialarla çıxış edirlər: "Ölkədə nəyi isə bəhanə gətirib, etiraz əlaməti olaraq, topantı keçirmək üçün heç bir əsas yoxdur. Müxalifət nəyə əsaslanaraq, mitinq keçirmək istəyir? Müxalifət düşərgəsində təmsil olunan şəxslərin bu gün mitinq keçirməklə, nəyə isə nail olacağını deyərək, ortalığa atılmaları, sadəcə olaraq, gündəmdə qalmaq oyunundan başqa bir şey deyil. Artıq xalqımız yaxşını pisdən ayırmayı bacarıır. Demək olar ki, cəmiyyət üçün bu müxalifət

təmsilçilərinin var olub-olmamaları önemli deyil. Müxalifət temsilçiləri bu cür hərəkətləri ilə özlərini daha da gözden salırlar".

"Fakt budur ki, müxalifət fealiyyətsiz durumdadır. Xarici qüvvələrin maddi-mənəvi yardımçıları da bir nəticə vermir. Bu halda, onların fealiyyət göstərməlinə nə dərəcədə lüzum ola bilər" sualına cavab olaraq, T. Novruzov bildirdi ki, xaricdəki qüvvələr bu kütbevin müxalifət partiya sədrlərinə pul buraxmaqla, heç nəyə nail ola bilməyəcəklər: "Çünki arıq necə illərdir ki, xaricdən kifayət qədər bu müxalifət qüvvələrə maliyyə yardımçıları etsələr də, mərkli planlarını reallaşdırıbilməyiblər. Müxalifət düşərgəsini təmsil edən şəxslərin özlərinə pul lazım olanda və cibləri boşalan zaman xaricdə olan havadarlarına üz tuturlar. Xaricdə olan həmin qüvvələr müxalifətin nəyə isə qadır olmadığını bilirlər, sadəcə olaraq, bu reallığı dile gəti-



rib, demək istəmirlər". "Demək olar ki, Əli Kərimlini, Arif Hacılini və digərərini yeni şəxslər əvəz etsələr, müxalifət düşərgəsində ne isə bir canlanma yaranı bilərmi" sualına cavab olaraq,

T. Novruzov bildirdi ki, müxalifət partiya sədrlərinin dəyişilməsi müxalifətde heç bir canlanma və iraliyə doğru ne isə bir addımın atılmasına gətirib çıxarmaya caqdır: "Müxalifət partiya sədrleri bu gün, hətta müxalifət partiyalarının içərisindəki müəyyən şəxsləri de özlərinin o cürük ideologiyasını ele zəhərləyiblər ki, inandırıcı görünmür ki, bu partiyaların başına gələn şəxs sağlam siyaset aparsın. Ümumiyyətə, bu müxalifət, belə gəlib, elə belə də gedəcəkdir. Çünki bunların vaxtı bitib. Yaxşı oları ki, müxalifət partiya sədrleri tamamilə siyasetdən əzaqlaşaraq, başqa işlə məşğul olsunlar. Əks təqdirdə, bu, onlar üçün pis nəticələr verəcək".

GÜLYANƏ



Şampunvari
"siyasi
mühacir"lik

SAMİR

A XCP sədri Əli Kərimli bunu da elədi... Hazırda sosial şəbəkələrdə bütün cəbhəcilər İlqar Məmmədovun həyat yolunda müzakirə obyektiñə çeviriblər. Heç şübhəsiz ki, cəbhəcilər və "Nida"çılardan İlqar Məmmədovun həyat yoldaşı haqqında biabırçı şeylər yazırlarsa, deməli, bunu özbaşına eləmirlər. Nəzərəalsa ki, yazanların əksəriyyəti AXCP rəyasət heyətinin üzvləridir, o zaman bunun Ə.Kərimlinin sıfarişi ilə həyata keçirdikləri heç bir şübhə doğurmur. Belə olmasa idi, ədalətdən, namusdan və qeyrətdən dəm vuran Ə.Kərimli "trol"larının ağzını yumradi. Həyatda hər şeyini itirən Ə.Kərimli üçün heç bir mənəvi sərhəd yoxdur, ona boş yerə "mənəviyyat taciri" demirlər ki! AXCP rəyasət heyətinin üzvü Aqil Əli Məhərrəm adlı facebook istifadəçisi yazılınlara etiraz etdiyi üçün, artıq onun partiyadan qovulması ilə bağlı "iş" də başlayıb.

Bir neçə gün bundan önce, Füzuli adlı "GAP" üzvünün "siyasi mühacir" kimi Almaniyaya getməsi ilə bağlı məlumat vermişdim. Onu da qeyd etmişdim ki, "Azadlıq" qəzetiñin əməkdaşı olmuş, hazırda Avropana yaşayış Fikret Hüseynlinin köməyi, Ə.Kərimlinin saxta sənədləri vasitəsilə Füzuli Almaniyaya getməyə müvəffəq olub. Bunu sosial şəbəkələrdə Füzuli özü də etiraf edir ki, Ə.Kərimlinin verdiyi sənədlər vasitəsilə ölkədən gedib. İndi məsələnin başqa bir tərəfi ortaya çıxıb. Deməli, Füzulinin atası indi meydana çıxıb ki, bəs oğlunu aldadıb xaricə göndəriblər. Deyir ki, oğlum bahalı maşını satıb pulun hamısını bu işə sər edib. Maşının qiyməti də 20 min manat olmuş. Hər gün bu maşınla 50 manat, aylıq 1500 manat pul qazanır-mış. Bundan başqa, yüksək mənzərələri vasitəsilə də xeyli iş görmüş, maşınları arendaya verib pulunu alırmış. Aylıq nə az-nə çox, düz 7-8 min manat qazancı olmuş. Füzulinin əlifbanının "ə" hərfindən xəbəri yoxdur, o qədər savadsızdır ki, Kitayla Çini ayrı-ayrı ölkələr kimi tanır. Bəs nə baş verib ki, bu adam xaricə getməli olub? Atası deyir ki, Füzuli onun-bunun sözlerinə aldındı və Fikret adlı bir nəfər ona hər gün xaricdən yazır. Bəli, bu, həmin Fikrətdər... Hüseynli! Bu şərəfsiz cinayətkar əməllərinə görə ne vaxt cavab verəcək? Dübəndidəki villasını "siyasi mühacir" biznesindən gələn pullar hesabına tikdirən Ə.Kərimli bütün bu saxtakar əməllərinə görə, qanun qarşısında nə vaxt cavab verəcək? Ürəkləri isteyən adama AXCP vəsiqəsi verib, sonra da mitinqdə bir-iki fotosunu çekib, 5-10 min manat müqabilində xaricə göndəriblər. Məgər gedənlərinə əli bala batırı? Bu de, Füzulinin qəşqınlarının yaşadığı ele bir düşərgəyə yerləşdiriblər ki, özü cəhənnəmə, arvad-uşağı min bir əzab çəkir.

Fransada müxalifətin "pakrişka"sı roluñ oynayan Mirzə Sakit məni axtarırmış. Onun haqqında yazdığını "Mirzə, Tixiy" başlıqlı köşə yazımı da burda bir-iki nəfər göndərib ki, mənim haqqımda informasiya elde eləsin. Ay qoşalbaş Mirzə, mənim əli də çox yaşılmış, cəmi bir partiyadan üzvü olmuşam, hazırda da beledir, içkiye də qurşanmamışam, pivə qonaqlığına görə hər gün üzümə tüpürçək qəbul etməmişəm, qarادaşlarımla da düşmən deyiləm. Yəni 5-10 manat pula görə Qənimətə, doğma qardaşınla bir-birinizin südünə söyməyi bacaran yeganə qardaşlar bəlkə də, sizsiniz. Bakıda o pivəxana qalmamışdı ki, orada üzüne tüpürməsinlər. Deyim ki, əqide var... o da yoxdur. Ə.Kərimlinin yanında goruna söyürdü. Qisasi, xətrinə dəyən hanı ifadə olubsa, o da sitatlardır. Məsələn, şəxsiyyət vəsiqəni itirdiyinə görə, doğma qardaşın qəzetdə "Mirzə Sakit şəxsiyyətini itirib" yazılsa ve mən də bunu sənə xatırlatmışsam, get özünü qına... Hara girirsiniz, ay yazıqlar? Sizin "mühacir"liyinizin şampuna, sabuna bir ayri dəxli var!

Azərbaycanda elm, təhsil və mədəniyyətin qarşılıqlı münasibətləri

Hər hansı bir dövlətin mədəni həyatının elm, təhsil, mədəniyyət vəhdət halında çox önemli yer tutur. Bu baxımdan, Azərbaycan Respublikası da istisna təşkil etmir. Elmin, təhsilin və mədəniyyətin inkişafına böyük töhfələr bəxş etmiş Ulu Öndər Heydər Əliyev deyirdi: "Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şurə səviyyəsi - bunların hamısı, ilk növbədə, müəllimlərin xidmətlərinin nəticəsidir".

Elm ve mədəniyyət təhsil əsərində zenginləşir və inkişaf edir. Təhsil sayesində yeni-yeni elm və mədəniyyət xadimləri yetişdirilir. Yaşlı elm və mədəniyyət nümayəndələri gencərlər əvəz olunur. Bu baxımdan, elm, mədəniyyət və təhsil tarixinə müraciət et-sək, həmin prosesin şahidi olarıq. S.Xəlilov və digər mütxəssislər bu barədə ətraflı fikir mübadiləsi aparmışlar. "Elmdə tək ilham, tək entuziazm heç nə edə bilmez. Burada təmkin, səbat eh tirasla, ilhamla birləşməlidir. İmpulsiv düşüncə, fəhm qıçılcımları soyuq ağılı sert skeptisizm sınağından keçməli və əksinə, səbrlə, inadla, damla-damla yiylan qalaq-qalaq elmi material assosiativ təfəkkürün, zəka şöləsinin işığında saf-cürük edilməli, yüksək nəzəri hazırlığı olan alimlərin köməyi ilə elmi konsepsiya səviyyəsinə qaldırılmalıdır".

"Tədqiqatçılar gənc, problemlər isə qocadır. İlk baxışda təzadlı görünse də, burada müəyyən qanuna uyğunluq var. Məsələ burasındadır ki, o problemlər yiğilib qalır ki, onlar elmin hər hansı sahəsində nüfuz sahibi olan adamlar tərəfindən həll oluna bilmir, hakim təfəkkür tərzinin "normal" lərindən kənara çıxır. Yaşı nəsil həmin təfəkkür tərzinə möhkəm suretdə bağlı olduğundan, yeni həll yolu, yeni baxış tələb edən beş problemlər qarşısında aciz qalır. Gənc tədqiqatçılar isə, hakim təfəkkür üslubuna normal elmin ehhəmlərinə çox da möhkəm bağlanmadığına görə, problemə bəzən gözlənilməz mövqədən yanaşır, yeni metodlardan istifadə edir. Burada gəncliyə daha çox xas olan assosiativ təfəkkür də öz müsbət sözünü deyir. Elm tarixində buna çox misallar göstərmək olar. Məsələn, XX əsrin əvvəllərindən bir sira fiziki hadisələr Nyuton mexanikası çərçivəsində izah edilə bilməyəndə, dövrün bütün görkəmli alimlərinin həll edə bilmədiyi məsələni 25 yaşlı A.Eynəsteyn həll etdi. Bir qədər sonra mikrohadisələr üçün

klassik mexanika özünü doğrultmayanda, yeni kvant mexanikasının əsas qanunu 26 yaşlı V.Heyzenberq keşf etdi. Shellinq ilk fəlsəfi əsərini yazanda, 20 yaşı var idi. Biz siyahını davam etdirmək istəmirik. Məqsədimiz budur ki, xalqımızın taleyi ilə bağlı olan ciddi cəmiyyətşünaslıq problemlərinin həllinə, məhz gənc alimlərin təşəbbüs göstərməsi heç kəsde inamsızlıq doğurmasın".

Müellif öz müləhizələrini davam etdirərək yazar ki, biz yolun hələ lap başlanğıcındayıq. Məqsəd ictimai həyatımızın aktual problemlərinin tədqiqi sahəsində fayda verə biləcək hər bir adamı, ixtisasından asılı olmayıaraq, bu ümumxalq işinə cəlb etməkdir.

Bu gün xalqımızı, cəmiyyətimizi, respublikamızı narahat edən başlıca məsələləri elm süzgəcindən keçirmək, konkret praktik tövsiyələr hazırlamaq tələb olunur. Bu iş yalnız gəncliklə bağlı olmayıb, ümumxalq işidir. Əgər gənc nəsil belə çətin və mürəkkəb bir vəzifəni öz öhdəsinə götürürse, deməli, tekçə öz gənclik enerjisine deyil, həm də dövlətin, bütün ziyanlı ictimaiyyətinin kö-

lin, həvesin və enerjinin böyüklüyü əsas götürür. Gənc alim formalizm və bürokratiya xəstəliyinə tutulmamış, prokrustlaşmamış alımdır.

Qarşıda duran vəzifələr o qədər böyük dördür ki, o qədər problemlər yığılıb qalıb ki, onları nisbətən qısa müddətə həll etmək tükənməz enerji və fantaziya tələb edir. Burada soyuq ağıln, "normal" elmi tədqiqatın on ilə görüdüyü işi yanar zəka bir ilə görməlidir. Burada daha kiçik müddət, daha böyük sürət mümkün deyil. Çünkü problemlər, elmin özü də getdikcə qocalır. Görkəmli fizik Maks Delbryukun dediyi kimi, elm qocalır, cəmiyyət isə cavan qalır. Elmin nailiyyətləri üst-üstə toplanır, elmi informasiya çoxalır, nəhəng elm ağacı bar getirdikcə, başı aşağı eyilir. Cəmiyyət isə, getdikcə yeniləşir, nəsillər bir-birini əvəz edir. Hər yeni alim nəсли qarşısında daha mürəkkəb və daha ciddi problemlər durur. Belə bir şəraitdə, gərek yeni nəslin tədqiqat imkanları da daim artınsın. Bəs bu imkanları necə artırmaq olar? Bəlkə yeni nəslin elmi-tədqiqat imkanları genetik yolla artır? Xeyr. Müşahidələr göstərir ki, in-



məkliyinə ümid bəsləyir.

Əslində, buradakı "gənc" anlayışı tamamilə şərtidir. Gənc alim dedikdə, biz elmi axtarış sahəsindəki gənclik tərəvətini hələ də itirməmiş, yaradıcılıq ehtirası hələ sönüməmiş elm entuziastlarını nəzərdə tuturraq. Burada "gənclik" elmdə təcrübəsizlik kimi deyil, əksinə, elmi egoizm və konservatizm sahəsində "təcrübəsizlik" kimi başa düşülür. Yaşın kiçikliyi deyil, intellektual potensia-

sanın intellektual imkanı çox ləng inkişaf edir. Məsələn, yeni erada bu sahədə nəzərə çarpacaq təkmül hiss olunmur. Qalileyin Aristotelə və ya Eynəsteynin Qalileyə nəzərən intellektual üstünlüyündə danışmaq üçün heç bir əsas yoxdur. Bununla belə, Qaliley Aristotelə, Eynəsteyn isə Qalileyə düzəliş vermişdir. Məsələ burasındadır ki, intellektual səviyyəsində asılı olmayıaraq, hər sonra gələn nəsil əvvəlki nəsildən mi-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği" istiqaməti çərçivəsində hazırlanıb*

nelmiş dövlət siyasetindən, sosial elm sisteminin nə dərəcədə səmərəli təşkil olunmasından çox şey asılıdır. Bizim respublikada bu sahədə vəziyyət hələ çox ağırdir. Elm adımı ancaq öz başını dolandırmaq haqqında düşünməli olur. Alimin vətəndaşlıq mövqeyini fərdi hadisə kimi başa düşənlər səhv edirlər. Ayrıca bir alim nə qədər böyük qeyrət sahibi olursa-olsun, heç bir böyük problemi həll edə bilmez. "Tək əldən səs çıxmaz" hikməti eyni dərəcədə elmə də aiddir. Təhsili, elmi, millətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyev deyirdi: "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir".

Ulu Öndərin layiqli siyasi variisi, dövlət başçısı Cənab İlham Əliyev təhsilə dair 4 Sərəncam, 8 Fərman imzalamışdır.

Dövlət başçısı İlham Əliyev çıxışlarında elm, təhsil və mədəniyyət yüksək dəyər verərək demişdir: "İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsi dir...".

Təhsil gələcəyin və inkişafın yolu... Bizim bəxtimiz getirib ki, Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə bərabərdir. Hökumətimiz ilə 40 milyon avroya yaxın vəsait xərcləyir ki, bizim gənclər dönyanın aparıcı universitetlərində təhsil alsınlar...

Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir".

ras qalmış daha mükəmməl elmi aparata və metodlara yiyələnmiş olur. Bu da problemlərə daha dərin nüfuz eləmək imkanı yaradır. Digər tərəfdən də, qabaqcıl ölkələrde elmin sosial strukturu getdikcə təkmilləşir, əmək bölgüsü güclənir, alimlər kənar qayğılarından azad edilirlər. Bir sözə, bioloji genetika xüsusi rol oynamasa da, sosial-mənəvi genetika inkişafın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.

Deməli, elmin inkişafına yön-

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Yaşla bağlı əmələ galən makula degenerasiyası nadir?

Yəşla bağlı makula degenerasiyası 60 yaşıdan yuxarı xəstələrdə görən itkisinin ən sıx səbəblərindən biridir. Akademik Zərifə Əliyeva adına Mili Oftalmologiya Mərkəzindən AZERTAC-a bildirilərlə ki, bu xəstəlik gözün arxa hissəsində yer alan sinir təbəqesinin görme mərkəzinin tutulmasıdır. Görme mərkəzini də əhatə edən bu bölgədə əmələ galən zədə, həyatı eks tərəfə deyişir. Retina - gözün arxa hissəsini əhatə edən sinir təbəqəsidir. Bu sinir təbəqəsi çox inçirdə və görünütünə sağlam bir şəkildə alınmasına imkan yaradır. Retina xəstəliklərinde görməyə təsir dərcəsi, xəstəliyin əməle geldiyi yer göre deyişir. Misal üçün retinanın kənarlarında, yeni görme mərkəzindən uzaqda əmələ galən geniş bir zədə, görməyə heç təsir etməsə belə, tam görme mərkəzinin tutan ən kiçik bir xəstəlik nəzərəçarpan bir görme itkisi ilə neticələnə bilər. Bu xəstəlik ən çox ağdərili, yuxarı yaş qrupuna aid, sıqaret çəkən, hipertoniyanın əziyyət çəkən, artıq çəkiyə malik, qan yağları yüksək olan və Günəş işğına daha çox məruz qalan insanlarda yaranır.

Vərəm əleyhinə vurulan BCG peyvəndinin valideynləri təlaşlaşdırın əlamətləri hansılardır?

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZERTAC-a bildirilərlə ki, doğulduğdan 4-7 gün sonra körpələrin sol çiyin nahiyyəsinə vurulan vərəm əleyhinə BCG peyvəndinin yerində ilk 6-8 saat müddətinə aq, mercimək böyüklüğündə qabarılıq əmələ gelir. Peyvənd edilən nahiyyəyə 24 saat ərzində toxunmaq, su ilə temas etdirmək olmaz. İki-dörd aydan sonra peyvəndin tətbiq olunduğu yerde qabarık yara görülebilər. Bu, gec əmələ galən əlamət valideynlərin təlaşına səbəb olur. Lakin narahatlığı heç bir səbəb yoxdur. Bu, vərəm peyvəndində təbii haldır və bu zaman yalnız tətbiq olunduqdan sonra gərgiyəna qaydalarına əməl etmək kifayətdir. Bir müddət sonra yara sağalır və yerində kiçik çaplı izi qalır.

Çiçək tozcuğunu tərkibində 27 mikroelement var

Ciçək tozcuğu arıların gizli yiğidi bitki məhsuludur və əsaslıdır. Arılar həmin tozcuqları ayaqlarında olan ciblərə yığaraq yuvaya daşıyırlar. Ciçək tozcuğu arılar üçün güclü qida mənbəyidir. Arılar onurla həm özləri qidalanır, həm də balalarına yedizdirirlər. "Ciçək tozcuğu" çiçəklərin erkəkciyindən olan, tozlanmadan sonra mayalanmada ixtirak edən və nəticədə toxum və meyvenin yaranmasına səbəb olan erkək cinsi hüceyrələrdir. Ciçək tozcuğu insan lazımlı olan bütün vitamini-mineral kompleksini özündə cəmləşdirən unikal qida maddəsidir", - deyə biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov AZERTAC-in müxbiri ilə söhbətində arı mehsullarının ən qiymətli növü haqqında məlumat verib. Onun dediyinə görə, sağlamlığın və çox yaşamaqın sırlarından biri mehz həmin mehsuldadır. Əbəs yərə deyil ki, qədən Çin şairi Li Yu onu "ölümüzlüyün sırrı" adlandırdı.

M.Hümbətov söhbət zamanı deyib: "Balla müqayisədə arı tozcuğu yüksək keyfiyyətli zülal və doymamış yağı turşuları ilə daha zəngindir. Qida vasitəsilə orqanizme daxil olan zülallar fermentlərin təsirindən amin turşularına qədər parçalanır və qan vasitəsilə hüceyrələrə çatdırılır, orada yenidən hüceyrələrə lazım olan endemik zülallar yaranır. Orqanizm üçün lazım olan amin turşularının miqdarı tozcuquda ət, pendir və yumurtada olandan 5-7 dəfə çoxdur. Tozcuq hüceyrələrinin tərkibində 400-ə qədər komponent - fermentlər, mikroelementlər, vitaminlər, bitki hormonları və s. var və bunlar orqanizmdə yeni hüceyrələrin yaranmasını, inkişafı və orada gedən kimyəvi çevrilmələr üçün olduqca vacibdir. Tozcuğun tərkibində 27 cür mikroelement var və onun qəbulunun orqanizmde interferon ifrazı artırması immunitetin güclənməsinə və onkoloji xəstəliklər riskini minimuma endirməyə səbəb olur.

Tozcuq dənəsi təbii dopingdir. Moskva Radiologiya İnstitutunun alımları belə qənaətə gəliblər ki, bir tozcuq dənəsi bioloji tərkibinə və qida dəyərinə görə bir qara kürű dənəsinə bərabərdir. Ariçi alımlarından biri hesablaşdırıb ki, 41 qram ciçək tozcuğunda olan rutin vitamini bir neçə nəfəri beyin qansızması və infarktdan qoruya bilər. O, enerjini artırır, əhvalı yaxşılaşdırır, zehni itiləşdirir, yorğunluğu aradan qaldırır. Ona görə də ciçək tozcuğu elm adamları, tələbələr, idmançılar və gümrah qocalmaq istəyənlər üçün əvəzsiz qıdadır. Ciçək tozu və onun preparatları həzm sistemine müsbət təsir göstərir, iştahını artırır, bağışaqların mikroflorasını bərpa edir, sinir sistemini sakitləşdirir, orqanizmi zəhərli maddələrdən təmizləyir. Onunla həmçinin prostat vəzi xəstəlikləri, adenoma və impotensiyası da uğurla müalicə etmək olar.

Ses

Son səhifə

14 iyul

Naxçıvan idmançıları yarımlı ildə 462 medal qazanıblar

Bu ilin ikinci rübündə muxtar respublika idmançıları 462 medal qazanıblar ki, bunlardan 410-ü Naxçıvan Muxtar Respublika birinciliyi, 24-ü Azərbaycan birinciliyi, 26-sı beynəlxalq turnir, 1-i dünya çempionatı, 1-i isə IV İslam Həmrəyliyi Oyunlarında olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, muxtar respublikada gənclərin idmanına cəlb və idmanın kütləviliyinin artırılması sahəsində tədbirlər bu ilin ikinci rübündə də davam etdirilib. Rayonlarda idman federasiyalarının yerli bölmələrinin yaradılması istiqamətində işlər aparılıb, fəaliyyət göstərən bölmələrin işinə nəzarət gücləndirilib.



İdman yarışlarının, xüsusilə ölkə və beynəlxalq seviyyəli yarışların keçirilməsi ilə bağlı verilmiş tapşırıqlar icra olunub. Belə ki, qeyd olunan dövrə peşəkarlararası reyting və kəmər müdafiəsi döyüsləri, pauerlifting və benchpress idman növü üzrə beynəlxalq turnir, futbol üzrə "Qarabağ" və "Qəbələ" komandaları arasında Azərbaycan kubokunun final oyunu, "Naxçıvan-2017" Beynəlxalq Şahmat Festivalı, boks üzrə yeniyetmələr arasında "Heydər Əliyev kuboku-2017" beynəlxalq turniri və futbol üzrə "Heydər Əliyev kuboku" yarışı keçirilib. Həmçinin federasiyadaxili yarışlar təşkil olunub, qalib idmançılar mükafatlandırılıb. Muxtar respublikadan olan 37 idmançı isə müxtəlif idman növleri üzrə keçirilən ölkə və beynəlxalq seviyyəli yarışlarda iştirak edib. Naxçıvan Dövlət Universitetinin bədən tərbiyesi və idman, fiziki tərbiye və çağırışqədərki hazırlanıq müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında intellektual oyun keçirilib, gənclərlə iş və idman sahəsini əhatə edən tədbirlərde həmin tələbələrin iştirakı təmin olunub. Qızların idmana cəlb olunması istiqamətində də işlər davam etdirilib, hərtərəfli şərait yaradılıb. Mehduhd fiziki imkanlı gənclərin muxtar respublikanın idman heyatına daha fəal integrasiyası sahəsində tədbirlər görülüb, bədən tərbiyesi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işləri genişləndirilib. Belə ki, fiziki imkanları mehdud şəxslər arasında armresinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüne həsr olunmuş "Heydər Əliyev kuboku" uğrunda paralimpiyaçılar arasında futbal idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Həmçinin aztəminatlı ailələrdən olan uşaq, yeniyetmə və gəncərin ödenişsiz idmanla məşğul olmaları üçün şərait yaradılıb, federasiyalardan bu qəbildən olan idmançılar haqqında məlumatlar toplanıb, idman geyim və ləvazimatları ilə təmin olunublar.

Muxtar respublikada mövcud Olimpiya-İdman komplekslərinin fəaliyyətlərinin gücləndirilməsi, yerlərdə yaradılmış şəraitdən, o cümlədən idman qurğu və avadanlıqlarından səmərəli istifadəyə nail olunması üçün işlər davam etdirilib, eləcə də Şərur rayonunun Dəmirçi kəndində yeni stadion istifadəyə verilib. 2017-ci ilin ikinci rübündə Şərur rayonunda 14, Babək rayonunda 10, Ordubad rayonunda 8, Culfa rayonunda 13, Kəngərli rayonunda 9, Şahbuz rayonunda 23, Sədərək rayonunda 6 idman tədbiri keçirilib. Ali təhsil müəssisələri və idman federasiyaları ilə birgə hazırlanmış programa əsasən Uzunoba Su Anbarının ətrafında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ekstremal yürüş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi və "Heydər Əliyev kuboku" uğrunda peyntbol idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının idman növleri üzrə yığma komandaları yaradılıb və ölkə seviyyəli yarışlarda iştirakı təmin olunub. Ümumilikdə, bu ilin ikinci rübündə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 80 tədbir keçirilib.

"İnter" Avropa Liqasında növbəti qələbəsini qazanıb



İyulun 12-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə start verilib. AZERTAC xəbər verir ki, ilk oyunda Bakının "İnter" futbol komandası "Dalğa Arena"da Lüksemburqun "Fola" klubunu qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda bakişlər minimal hesabla qələbə qazanıblar. Oyunun tələyini həll edən qol matçın sonunda vurulub. "İnter"in heyətində Mirhüseyn Seyidov 89-cu dəqiqədə adını tabloya yazdırıb. Beləliklə, oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.



Azərbaycan basketbolçusu karyerasını Fransada davam etdirəcək

İyirmi yaşadək kişi basketbolçularından ibarət Azərbaycan millisinin üzvü karyerasını Fransada davam etdirəcək. AZERTAC xəbər verir ki, millimizin kapitanı Ender Poladxanlı Fransanın "Paris Levolua" klubu ilə ikiillik müqavilə imzalayıb. Keçən mövsüm "Sparta"nın (Çexiya) şərəfini qoruyan E.Polandxanlı avqustda Parisə yollanacaq. Qeyd edək ki, "Paris Levolua" klubu Fransa çempionatının altıncısı olub.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə mülliifin
mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**